

RƏŞİD GÖYÜŞOV

**QARABAĞIN KEÇMİŞİNƏ
SƏYAHƏT**

**AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI
BAKİ – 1993.**

BBK 902. 6
G 76

Redaktoru: *Tofiq Babayev*
Rəssamı: *Fədlun Əfəndi*

Göyüşov R.

G 76 Qarabağın keçmişinə səyahət. B.: Azərnəşr. 1993. 83 səh.

Qarabağ dünyada ən qədim insan düşərgələrindən olan Azıx mağarası, Yaxın və Orta Şərqdə məşhur Kür—Araz arxeoloji mədəniyyəti, Qafqazda ilk şəhər nümunəsi olan Üzərliktəpə, Kovurqala abidələri Şərqiin Bağdadı, «Arranın anası» Bərdə, turkdilli xalqların mə'nəvi rəmzi sayılan möhtəşəm daş bütlər, Ağoglan, Xəzinədağ mə'bədləri və digər abidələrlə zəngindir. Əsərdə bu abidələr, eləcə də Qarabağın qədim adları və əhalisinin etnik tarixi haqqında mə'lumat verilir.

K 0505000000 11 – 93
M – 651 (07) – 93

ББК 902.6

ISBN 5-552-01214-3

© Azərnəşr, 1993.

*«Həqiqətən şeytan sizə düşməndir, onu düşmən də bilin».
(Quran 35/6)*

Qarabağ uğrunda qurban getmiş şəhidlərimizin əziz xatırəsinə.

MÜƏLLİFDƏN

Dünyada insanın yarandığı ilk məskənlərdən biri olan və əsrlər boyu təkcə Azərbaycanın deyil, bütün Zaqafqaziyənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış Qarabağın olduqca zəngin bir keçmişsi vardır.

Dəfələrlə yadelli işgalçılara ardı-arası kəsilməyən hücumlarına sinə gərmiş qədim Qarabağ əhalisi nəinki öz varlığını qoruyub saxlamış, həmçinin xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən zəngin maddi-mədəniyyət abidələri yaratmış və onu indiyə kimi qoruyub saxlamışdır. Öz tarixinin və abidələrinin zənginliyi ilə şöhrət tapmış Qarabağın keçmiş bir çox məşhur dünya şərqsünaslarının, o cümlədən Amerika, İngiltərə, Fransa, Almaniya və digər ölkə alımlarının diqqətini cəlb etmişdir. Onlar bu zəngin diyarın iqtisadi, siyasi və mədəni həyatına aid maraqlı mülahizələr söyləmişlər. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın digər feodal hökmədarlıqlarından fərqli olaraq, Qarabağın özünün xüsusi tarixşünaslıq ən'ənələri mövcuddur. Onun tarixini özündə əks etdirən çoxlu «Qarabağnamə»lər, «Qarabağın sırrı», «Arsax» və s. kimi zəngin ədəbiyyat silsiləsi vardır.

Son illərdə Qarabağın qədim və orta əsrlər tarixinin öyrənilməsi sahəsində xeyli işlər görülmüş və hal-hazırda da bu sahədə işlər davam etdirilir.

Oxuculara təqdim olunan bu əsərdə də məqsəd məhz həmin tədqiqatların nəticələri ilə qismən də olsa onları tanış etməkdir. Həm də burada söhbət müəllifin elmi imkanı daxilində ən qədim dövrlərdən başlayaraq XIII—XIV əsrlərə kimi davam edir.

Əlbəttə, kiçik bir əsərlə Qarabağın keçmiş tarixinin hərtərəfli işıqlandırılması qeyri-mümkündür. Bizim başlıca məqsədimiz bu zəngin diyarın keçmişinə qısa ekskurs verməklə, geniş oxucu diqqətini cəlb etməkdir.

QARABAĞIN İLKİN ADLARI

Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII—XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bə'zən paralel olaraq mövcud olmuş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi mə'lumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında mə'lumat verən müəlliflər, onu Albaniyanın ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada Qarqarların özlərinə məxsus eyniadlı şəhəri də mövcud olmuşdur.

Qarqarların etnik mənsubiyyəti haqqında elmdə üç əsas fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu iddia edirlər. Digər tədqiqatçılar, (xüsusilə erməni tarixçilərinin bir hissəsi) Qarqar toponiminin erməni dilində olduğunu və «daşın döşü» mə'nasını verdiyini iddia edirlər. Üçüncü fikrin sahibləri qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edirlər və bir növ albanlarla eyniləşdirirlər. Hətta K. V. Trever qarqarları Albaniyada ən geniş yayılmış küp qəbirleri mədəniyyətinin sahiblərindən biri hesab edir. Əgər nəzərə alsaq da, çar Arsvaşanın dövründə yerli ziyanı Beniamin ümum Alban ölkəsi üçün əlifbəni da məhz çoxlu boğaz səslərinə malik qarqarların dili əsasında tərtib etmişdir, onda üçüncü fikrin həqiqətə daha uyğun olduğunu söyləmək olar. Cox təəssüflə deməliyəm ki, Qarqarlara məxsus arxeoloji abidələr hələ də kifayət qədər öyrənilməmişdir. Yalnız bir həqiqət mə'lumdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşlığı halda, sonralar düzən hissəyə enmiş və oturaq həyatla məşğul olmuşlar. Albaniyada xristianlığı da ilk qəbul edən tayfalardan biri məhz qarqarlar olmuşdur. Həmdullah Qəzvini özünün «Nüzhət əl-Qülub» əsərində göstərir ki, Qarqar ərazisində taxıl, pambıq və meyvə yetişdirilirdi.

Qarabağın digər bir hissəsi Utı adlanmışdır. Utilar də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş bir ərazini əhatə etmişdir. Bəlkə elə buna görədir ki, Utinin Qarabağdakı hissəsi «Xüsusi Utı» və ya «Mərkəzi Utı» adlanmışdır. Yazılı mənbələrdə Utı, Utik, Otena, Udin və s. adlanan bu tayfa əfsanəyə görə albanların mifik əcdadı olan hökmədar Arranın nəslindən əmələ gəlmişdir. İnzibati cəhətdən 7 əyalətə bölünmüş Utinin ən iri əyaləti «Xüsusi Utı» məhz Qarabağda olmuşdur. Utı Alban ittifaqında istər iqtisadi, istərsə də siyasi cəhətdən əsas yerlərdən birini tutmuşdur. Mənbələr Bərdənin də Utı şəhəri olduğunu qeyd edirlər. Hal-hazırda udinlərin qalıqlarına Qarabağda, Qəbələ və Oğuz ərazilərində də təsadüf olunur. Utı sözünün mənşəyi və mə'nası barədə geniş tədqiqat işi aparılmamışdır. Yalnız akademik N. Y. Marr vaxtilə Utı sözü üzərində dayanmış və bu sözün «Qara adamlar» mə'nasını kasb etməsi ehtimalını irəli sürmüştür. Qeyd etmək maraqlı olardı ki, hazırda Qarabağda böyük bir tayfa «Qaralar» adlanır və bu tayfanın ən böyük ziyarətgahı Qaraman baba ocağıdır.

Bütün bu etnonimlərin əlaqəsi xüsusi tədqiqat tələb edir. Qeyd etməliyəm ki, VI—VII əsrlərdən e'tibarən Qarqar sözü coğrafi və etnik bir məvhüm kimi öz əhəmiyyətini itirmişdir, həmin dövrdən e'tibarən, Qarabağın bütün düzən hissəsi Uti adlanmışdır. Bunun səbəbi çox güman ki, bütün ərazinin bir neçə inzibati dairədə birləşməsi ilə əlaqədar olmuşdur. Belə ərazi bölgələrinin yaranması mümkün idi, çünki artıq III—IV əsrlərdən bütün Albaniyada olduğu kimi Qarabağda da feodal münasibətləri inkişafa başlamışdır. III—IV əsrlərdən e'tibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə və ya xüsusi hökmədarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onu Çində Tanrı dağı etəyində yaşamış türk Ağħun tayfalarından bir qolunun adı olduğunu iddia edirlər. Yeri gəlmışkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində turkdilli Ağħun adlanan tayfa yerləşmişdir.

Qarabağın Xaçın və Tərtər çaylarının dağlıq hissəsi bir müddət, yəni XII əsrdən sonra Xaçın da adlanmışdır. Burada XII əsrin sonundan eyni adla xüsusi feodal hökmədarlığı belə mövcud olmuşdur. Bu ad həmin ərazidən axan eyni adlı çayla əlaqədar yaranmışdır.

Bəs Qarabağ adı bu əraziyə nə vaxt verilmişdir? Qeyd etməliyik ki, «Qarabağ sözünü erməni dilinə tərcümə olunmuş halda ilk dəfə XII əsrdə yaşaması Anili Samuel «Sev ayqi» (Qara bağ) deyə işlətmişdir. Bir qədər ondan sonra yaşamış tarixçi Tovma Ardsruni isə Qarabağ sözünü tərcümə etmədən olduğu kimi «Qarabağ» deyə işlətmişdir. Beləliklə, aydın olur ki, artıq XII—XIII əsrlərdə Qarabağ adı məshhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür. Lakin bu heç də o demək deyildir ki, Qarabağ sözü XII—XIV əsrlərdə yaranmışdır, çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata düşmüşdür. Bu əraziyə Qarabağ adının verilməsi səbəblərinə gəlincə belə bir ehtimal var ki, onun birinci hissəsi, yəni «qara» sözü qədim turkdilli xalqlarda «çox», «böyük», «geniş» mə'nalarında işlənmiş, ikinci hissəsi «bağ» sözü isə fars dilində olub təsərrüfatda bağçılığın geniş inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Doğrudan da, hal-hazırda olduğu kimi, hələ beş min il bundan əvvəl Qarabağda bağçılığın geniş inkişaf etdiyi elmi dəlillərlə sübut edilmişdir. Lakin «Qarabağ» sözünün Peçeneq—Kəngərli tayfalarından birinə məxsus olduğunu söyləyənlər də vardır.


Yuxarıda göstərdiyimiz toponimlərdən fərqli olaraq Qarabağ daha geniş ərazini, yəni qədim Paytakaran, Uti, Haband, Arsax və Qarqar vilayətlərinin bir hissəsini birləşdirərək Araz və Tərtər çayları arasını əhatə etmişdir.

Beləliklə, biz Qarabağ ərazisinin tarixin müxtəlif dövrlərində başqa-başqa adlar daşımاسının şahidi oluruq, bunun səbəblərini bir tərəfdən əgər yerli əhalinin etnik tərkibində tarixən baş vermiş dəyişikliklərlə əlaqələndirmək olarsa, digər tərəfdən də həmin ərazidə feodal pərakəndəliyi dövründə baş vermiş bir sıra siyasi inzibati dəyişikliklərlə bağlamaq lazımdır.

DÜNYADA ƏN QƏDİM MƏDƏNİYYƏT İZLƏRİ

Qarabağın təbii-coğrafi şəraitini, buranın ən qədim insan məskənləri xəritəsinə daxil olmasına səbəb olmuşdur. Azərbaycan arxeoloqları indiki Füzuli şəhəri yaxınlığında dünyada ən qədim insan məskənlərindən olan Azix və Tağlar mağarasını aşkar etmişlər. Quruçay və Kondələnçayın bir növ suayırıcında olan Azix mağarası bir neçə iri salondon ibarət olub, uzun bir dövrдə ibtidai insanların


düşərgəsi olmuşdur. Qazıntılar zamanı buradan ibtidai insanların həyat şəraitini özündə əks etdirən, həm də toxminən 1,5—2 milyon il bundan əvvəlki dövrдə Azərbaycanın fauna və florasını özündə əks etdirən zəngin maddi mədəniyyət qalıqları aşkar edilmişdir. 1969-cu ildə Azix tədqiqatçılarının həyatında son dərəcə əlamətdar olan bir hadisə baş verdi, mağaranın salonlarından birində qazıntı aparıllarkən oradan dünyada 5-ci hadisə kimi qeydə alınan ən qədim insan çənəsinin bir hissəsi tapıldı. Elmi ədəbiyyatda «Azixantrop» (Azix adamı) kimi qeydə alınmış bu tapıntı demək olar



Daş dövrü əmək alətləri.

ki, nəinki Azərbaycanın, eləcə də Qafqazın ən qədim sakini olmuşdur. Alımlarımız Azix adamının həyat və fəaliyyətini öyrənərkən son dərəcə maraqlı nəticələrə gəlmişlər. Hər şeydən əvvəl mə'lum olmuşdur ki, Azix adamı oddan istifadə etməyi, onu saxlatmağı bacarmış, alət hazırlamaq üçün keyfiyyətli daş mə'dənləri aşkar etmiş, heyvan ovlamağın müxtəlif sirlərinə bələd olmuşdur. Azix adamı və onun həmdəşları arxeoloqların Quruçay mədəniyyəti adlandırdıqları, bəşər tarixində ən qədim olan bir mədəniyyətin yaradıcıları olmuşlar. Bu mədəniyyətin başlıca xüsusiyyətləri ondan ibarət idi ki, Quruçay vadisində yaşayan ibtidai insanların mövcud daşlardan silah və alət hazırlamaq üçün xüsusi daş seçmə metodları, alət hazırlama texnologiyası, heyvan ovlama üsulu və bütünlükdə təbiətlə temas metodu mövcud olmuşdur. Həm də maraqlıdır ki, bu xüsusiyyətlər təkcə daş dövrü üçün deyil, Eneolit və Tunc dövrləri üçün də xarakterik olan uzun bir təkamül yolu keçmişdir. Daş dövrünün yüksək texniki cəhətlərini mənimsemiş Azix və Tağlar mağaralarının ən üst təbəqəsinin sakınları eradan əvvəl V—IV minilliliklərdə bəşər tarixi üçün ən böyük nailiyyət olan Mis—Daş dövrünə qədəm qoydular və beləliklə də dünyanın qədim mədəni mərkəzlərinə məxsus olan iki böyük hadisənin, yəni ilk ictimai əmək bölgüsünün yaranması və ana nəslini ata nəslinin əvəz etməsi kimi bəşəri proseslərin iştirakçıları oldular.

Quruçay mədəniyyəti sakinləri nəinki ilk metalın—misin e'mali sırlarının bələd olurlar, onlar həmçinin əkinçilik və maldarlıqla məşğul olur və bu məqsədlə Quruçay və Kondələnçay vadisində yeni-yeni yaşayış məskənləri salırlar. Əsasən yüksək təpələr üzərində salınmış belə yaşayış yerlərindən biri Qaraköpəktəpə adı ilə məşhurdur. İndiki Füzuli şəhəri ərazisində olan bu təpə Kondələnçayın sağ sahilində yerləşməklə, çayın səviyyəsindən 50 m yüksəklikdədir.



Azixanthropus alt çənəsinin bir hissəsi.

Çoxtəbəqoli, yəni Eneolitdən orta əsrlərə kimi geniş bir dövrü əhatə edən Qaraköpəktəpə yaşayış yeri eradan əvvəl V—IV minilliklərdən başlayaraq eramızın XII—XIV əsrlərinə qədər zəngin yaşayış yeri olmuş və ibtidai dövr üçün xarakterik olan daş alətlərdən, saman qarışıqlı, əldə hazırlanmış gil qablardan başlayaraq, mükəmməl quruluşlu tunc silahlar, zərif naxışlanmış gil qablar və ibtidai qazmalardan gözəl me'marlıq xüsusiyyətlərinə malik yaşayış binalarına qədər zəngin bir inkişaf yolu keçmişdir.

Quruçay və Kondələnçay vadisində Qaraköpəktəpə ilə yanaşı Meynətəpə, Günsəlitəpə, Xantəpə, Kültəpə və s. abidələr Azix adamından başlayaraq inkişaf etmiş Tunc dövrünə qədər insanların həyat və məişətini, onların təsərrüfatını, həmçinin əsrlər keçdikcə onlarda əmələ gələn iqtisadi və ictimai dəyişiklikləri izləməyə imkan verir. Belə bir izləməni, yəni insanın yarandığı vaxtdan onun etnik qrup kimi formallaşmasına qədər olan müddəti özündə eks etdirən, Qarabağ düzərinin yarasığı olan yüzchlə təpələr vardır. Bunlardan aşkar olunmuş maddi mədəniyyət qalıqları indi nəinki Azərbaycanın, Moskva və Sankt-Peterburqun, eləcə də dünyanın bir çox, o cümlədən Parisin, Berlinin, Londonun və s. şəhərlərin muzeylərini bəzəyir.

XOCALI — QƏDİM DÜNYANIN MƏDƏNİ MƏRKƏZİ

Xocalı öz abidələrinin növləri, onların xarakterik xüsusiyyətləri və maddi-mədəniyyət qalıqlarının zənginliyi e'tibarilə hələ keçən əsrəndən dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidələrlə alman arxeoloqu E. Resler, rus şərqşünası M. Xanikov, ingilis F. Bayer, fransız A. Berje və başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeyləri bəzəməyə çalışmışlar.

Azərbaycan alimləri tərəfindən Xocalı abidələrinin tədqiqinə 1920-ci illərdə başlanılmışdır. Burada ilkin tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ə. Ələkbərov Xocalı abidələri kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmışdır.

Əsasən eramızdan əvvəl XVII—XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər, kromlexlərdən və menhirlərdən ibarətdir.


Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri, bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cəhətdən əlverişli yerlərdə, xüsusilə strateji cəhətdən müdafiəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikildi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17—18 metr, eni isə 8—10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir neçə hissəyə bölünmüştür. Evin divarlarında xüsusi baca yerləri düzəldilirdi. Onun içərisində ərzaq saxlamaq üçün ya quyu qazılırdı, yaxud da iri təsərrüfat küpləri basdırılırdı. Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərində, yəni eradan əvvəl II minilliyyin sonunda artıq bu cür evlərin döşəmə və divarları xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur.

Danişdigimiz dövrdə möhrədən hörülülmüş evlərə və formaca dairəvi olan yarımqazma evlərə də təsadüf edilmişdir. Bütün bunlar primitiv şəkildə də olsa yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasına parlaq surətdə sübut edir.

Xocalı —Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda «Qalaça», «Örtük daşı», «Hasar», «Düzülü daş» və s. adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri daşlardan, suvaqsız olaraq, müəyyən bir plana riayət olunmadan tikilmişdir. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Hər bir divarın arasındaki məsafə 5-10 m-ə qədər olur. Siklop tikililərində qapı yerləri üç sal daşdan düzəldilib, üstündən isə hörgü davam etdirilmişdir. Siklop tikililərini tədqiq etmiş alımlər onların nə vaxt meydana gəlməsi və nə məqsədlə bina edilməsi üzərində xeyli mübahisə etmişlər. Mə'lum olmuşdur ki, bu abidələr əsasən, eradan əvvəl II minilliyyin əvvəllərində mövcud olmuşdur. Onların dövrü qəti müəyyən edilmişdir, lakin onların vəzifəsi, yəni nə məqsədlə tikilməsi hələ də mübahisəlidir. Bəzəi alımlər onların daimi yaşayış yeri və ya böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük bir qismini müqəddəs yer olub, ibadətgah məqsədilə bina edildiyini, bəziləri bağ-bostan yeri olduğunu, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamisi eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır: 1) iri ticarət yolları üzərində bu yolları müdafiə etmək məqsədilə; 2) düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək

məqsədilə; 3) müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişlər. Onların bir çoxu sonralar yaşayış məskəni kimi və yaxud da köçərilərin öz mal-qarasını saxlamaq üçün istifadə edilmişdir.

Xocalı—Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir.



Daş alətlər.

Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə sün'i surətdə qəbirlərin üstüne tökülmüşdür. Kurqanlar bə'zən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.

Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındaki qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında «ev» tikilmiş, dairəvi hasar çəkilmiş, bə'zən isə daş qutular

düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki 3—4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur.

Onlardan biri ölümü olduğu kimi dəfn etmək, digəri isə ölümü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bə'zən 50-dən çox skelet aşkarılmışdır.

Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alımların ehtimalına görə bu adət, qalıqları indi də dönyanın bir çox xalqları arasında mövcud olan müqəddəs od ayını ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölümü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axırət dünyaya böyük var-dövlətlə yola salınması idi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağ sakinlərinin də qədim dini əqidəsinə görə guya ölü adam ölmür, o, yalnız dünyasını dəyişir. Daha doğrusu müvəqqəti olaraq bu dünyani tərk edib, əbədi axırət dünyasına gedir. Ona görə də ölü şəxsi axırət dünya üçün hər şeylə: mal-qara, ev avadanlığı, bəzək şeyləri, şəxsi geyim, silah və başqa qiymətlı əşyalarla tə'min edib, bu şeyləri onun qəbrinə qoyurdular, hətta bəzən elə olurdu ki, ölü adamın əzizlərindən birini də öldürüb onun yanında dəfn edirdilər. Sinifli təbəqələşmə dövründə isə iri qəbilə başçıları ölükdə onun xidmətçilərindən bir-iki nəfərini ölü adamla birlikdə dəfn edirdilər ki, axırət dünyasında da ona xidmət

etsinlər. Beləliklə, hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını, hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.

Xocalı kurqanlarının tədqiqi nəticəsində mə'lum olmuşdur ki, danışdığımız dövrə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir.

Ümumiyyətlə, bəşər tarixinin Tunc dövründə demək olar ki, məişətin bütün sahələrində, əsasən, gil qablardan istifadə edilirdi. Gildən təsərrüfat qabları, bəzək əşyaları, uşaq oyuncaqları və digər sahələrdə istifadə etmək üçün olduqca müxtəlif əşyalar hazırlanırdı. Xocalıdan toplanmış külli miqdarda gil qablar kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdır. Onlar hazırlayacaqları qablar üçün xüsusi, yararlı gil mə'dənləri aşkar etmiş və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çaxının sirlərinə dərindən bələd olmuşlar. Qarabağın dulusçu ustaları böyük məharətlə hazırladıqları gil qabları bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qabların hamisinin üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir verilmişdir. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fiqurlar, nəbatı təsvirlər çizilmişdir. Ən maraqlısı isə odur ki, qablar üzərindəki xətlərin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir.

Xocalı—Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları əksər qabların ciyni üzərində xüsusi göbələkvarı çıxıqlar düzəltmişlər. Bu çıxıqlar həmin qablara xüsusi gözəllik verir.

Xocalıdakı 5 №li kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə bugda dənələri təsvir edilmişdir. Alımlərin tədqiqatı nəticəsində mə'lum olmuşdur ki, 3—4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni bugda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gəlməşkən qeyd edək ki, Xocalıda Qarabağda qədim bağçılığın inkişafını da sübut edəcək xeyli maddi mədəniyyət qalıqları aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur.

Yuxarıda göstərdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalin alınması sırrının ilk dəfə bələd olanlardan biri də Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali əsasən silahlar hazırlamışdır. Bəzən isə ondan bəzək əşyaları hazırlamaqda da istifadə edilmişdir. Tuncdan hazırlanmış qılınclar, xəncərlər və çoxlu ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir.

Qarabağ qılınclarının dəstələrinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstə hissəsinin başında iki tərəflü çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxıqlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi.

Eramızdan əvvəl birinci minilliyin başlangıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sırrlarını bələd olmuşdular.

Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Onlardan biri menhirlərdir. Menhir ingilis sözü olub, uzun daş deməkdir. Bu abidələrin əsas vətəni Böyük Britaniyadır. Orada elə menhirlər vardır ki, ağırlığı 50—60 tona yaxın olur. Xocalı menhirləri isə nisbətən kiçikdirlər. Menhir qəbilə quruluşu dövrünün məhsulu olub, ölü adamın qəbiri üzərində dik basdırılmış bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölü adamın ruhu bədəni tərk edir və həmin ruh daşa keçirdi. Daşa keçmiş ruh isə orada əbədi yaşayır. Hətta qəbilə başçısı ölkəkən uzun müddət qəbilə üzvləri onun əvəzinə qəbiləyə başçı seçmirdilər. Qəbilə başçılığını mərhumun daşa keçmiş ruhu əvəz edərdi. Hətta qəbilə üçün müəyyən təhlükələr baş verdikdə üzvlər yiğışib menhirin (yəni qəbilə başçısının ruhu yaşayan daşın) yanına gələr və orada müxtəlif dini ayınlar icra etməklə guya qəbiləni yaranmış təhlükədən xilas edərmişlər. Maraqlı burasıdır ki, ibtidai dini təsəvvürlərin qalığı olan həmin daşlardan biri son zamanlara kimi, dindarların ibadət yerinə çevrilmişdir. Onlar havalar quraqlıq və ya həddindən artıq yağışlı keçdikdə həmin daşın yanna gəlib ona ibadət edir, daşdan mərhəmət diləyirdilər. Bu ayınların icrası zamanı həmin daşı yerə yixib yenidən basdırır və digər əməliyyatlar aparılmışlar.

Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan bu abidə dindarlar arasında axırət evi adlanır. Guya bu cür abidələr düzəltməklə mərhum üçün əbədi ev tikmiş olurdular. Bütün bu abidələr yerli əhalinin mə'nəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edirlər.

Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da məhz Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tədqiq olunan 11 №-li Kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Akademik İ. İ. Meşşaninov müəyyən etmişdir ki, bu muncuğun üzərində eramızdan əvvəl VIII əsrə yaşamış Assuriya çarı Adadmirarının adı yazılmışdır. Bu yazı təkcə Qarabağın deyil, eləcə də bütün Azərbaycanın siyasi tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Xocalı—Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən qeyd etməliyik ki, bu mədəniyyətin izi ilə məşğul olan bir çox Qafqazşunas alim təkcə Azərbaycanın deyil, ümumiyyətlə Yaxın Şərqi ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş

istifadə edirlər. Bu problemlərdən biri, 3—4 min il bundan əvvəl Yaxın Şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkdir. Xocalı abidəleri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar məhrİban iqtisadi və siyasi təməsda yaşımişlar.

Təəssüf hissi ilə deməliyəm ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar.

ÜZƏRLİKTƏPƏ — QAFQAZDA İLK ŞƏHƏR TİPLİ YAŞAYIŞ MƏSKƏNİ

Üzərliktəpə Ağdam şəhərinin yaxınlığındadır. Onu Ağdamdan Ağcabədiyə gedən indiki şose yolu qismən dağıtmışdır. Təpənin qərb hissəsi hazırda qəbiristanlıqla çevrilmişdir.

Hələ 1954-cü ildə bu təpə bir çox Azərbaycan və rus alımlarının diqqətini cəlb etmişdi. Ən maraqlısı o idi ki, bu təpə heç də kurqanlar kimi sünə surətdə yaradılmamışdır. Yəni o, təbii təpədir. Digər tərəfdən ya yol çəkənlər tərəfindən bu təbii təpənin dağdırılmış hissəsində 3—4 min il bundan əvvələ aid xeyli maddi mədəniyyət qalıqları toplanmışdır. Əlbəttə, alımları ən çox düşündürən də bu tapıntı təpənin orta qatına necə düşməsi, təpədə daha nə kimi qalıqların mövcud olması, bir sözlə bu sırlı təpənin taleyi idi. Alımlar arasında mübahisə edənlər də vardi. Bəziləri onun ən qədim zamanlardan qəbiristanlıq olduğunu iddia edir, başqaları isə təpənin yaşayış yeri olduğunu söyləyirdilər.

Bütün bu mübahisələrə son qoymaq üçün Sankt-Peterburqlu alim A. A. Iessen təpədə qazıntı işləri aparmağı məqsədə uyğun hesab etdi. Qazıntı işinə zərurət doğuran səbəblərdən biri də o idi ki, ümumiyyətlə 1950-ci illərə kimi Qarabağda Tunc dövrünə aid yaşayış yerləri tədqiq edilməmişdi. Ona görə də Qarabağın 3—4 min il bundan əvvəlki sakinlərinin yaşayış yerlərinin xarakterini, onların məişətini, evlərinin quruluşunu, tikinti materiallarının növünü və s. öyrənmək üçün belə abidələrin tədqiqinin böyük əhəmiyyəti vardi. Yalnız yaşayış yerləri əhalinin maddi və mənəvi həyat səviyyəsini öyrənməyə kömək edə bilərdi.

Bütün bunları nəzərə alaraq 1954-cü ildə Üzərliktəpədə arxeoloji qazıntı işlərinə başlandı. Qazıntılar nəticəsində məlum oldu ki, hazırda yüksəkliyi 6—7 m olan Üzərliktəpə təxminən eradan əvvəl II minilliyyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Həmin dövrə Üzərliktəpənin üstündə yerli sakinlər yaşayış məskəni salmışdır. Maraqlıdır ki, bütün Azərbaycanda olduğu kimi Qarabağın qədim sakinləri də qabilə dövründə özlərinə yaşayış məskənləri seçərkən osasən hündür təpələrdən istifadə etmişlər. Bu da yalnız hərbi məqsəd güdmüşdür. Olduqca sərt üsullarla döyüşən qabilə mühəribələri dövründə təpə sakinləri, kənardan gələn düşmən qüvvələrini daha tez görür və tacili müdafiə

tədbirləri hazırlaya bilirdilər. Digər tərəfdən isə yiğcam əraziyə malik olan təpənin ətrafında dərin xəndək qazılırdı. Bu xəndəklər təhlükə zamanı səngər rolunu oynayırırdı. Bəzən isə həmin xəndəyi su ilə dolduraraq təpəni bir növ adaya çevirirdilər. Üzərliktəpə də məhz belə möhkəmləndirilmiş, yəni ətrafına qala divarı çəkilmiş yaşayış yerlərindən biri olmuşdur. Əslində ibtidai icma dövrünün dağıldığı və mülkü bərabərsizliyin meydana gəldiyi dövrə təsadüf edən Üzərliktəpə yaşayış yeri ilk şəhər mədəniyyətini özündə eks etdirən nadir abidələrdən idi.

Qazıntılar nəticəsində məlum olmuşdur ki, Üzərliktəpə uzun əsrlər boyu yaşayış yeri olmuş və həmin yaşayış nəticəsində təpədə üç metr qalınlığında mədəni təbəqə əmələ gəlmışdır. Mədəni təbəqənin arxeoloji cəhətdən izlənilməsi nəticəsində müəyyən edilmişdir ki, burada yaşayış arası kəsilmədən təxminən iki min il davam etmişdir.



Gil qablar.

Üzərliktəpənin qazıntıları zamanı diqqəti cəlb edən əsas yadigarlardan biri böyük həcmli ciy kərpicdən çəkilmiş divar qalıqları idi. Məlum olmuşdur ki, bu divar təpənin üst hissəsini dairəvi surətdə əhatə etmişdir. Alımlar haqlı olaraq bu divarın müdafiə qalası olduğunu qət etmişdilər. Beləliklə, Üzərliktəpənin sakinləri, görünür, düşmən hücumlarından müdafiə olunmaq üçün e'tibarlı hərəkət edərək hər cür tədbir görmüşdülər. Həmin qala divarının içərisində yarımqazma yaşayış evlərinin qalıqları, ocaq yerləri, müxtəlif

məqsədlə istifadə edilmiş xəndəklər, əkinçilik alətləri, gil qablar və gildən düzəldilmiş qadın bütllibəri aşkar edilmişdir. Üzərliktəpədə yaşayış evləri əsasən, ciy kərpicdən tikilmişdir. Evlərin döşəməsi gil ilə hamar suvanmışdır. Hər evdə gil badlardan düzəldilmiş ocaq yerləri vardır. Bundan əlavə, yaşayış evlərinin içərisində, bə'zən isə həyətdə, çoxlu çuxurlar düzəldilmişdir. Tədqiqatçıların fikrincə müxtəlif həcmədə olan bu çuxurlar isə əksər hallarda ərzaq saxlamaq üçün, az-az hallarda isə zibilxana üçün düzəldilmişdir.

1965-ci il qazıntıları zamanı Üzərliktəpədən «hərəkət edən ocaq», yə'nin gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan manqalvari kürəcik də tapılmışdır. Buradan aşkar edilmiş maddi mədəniyyət qalıqları içərisində gil qablar xüsusilə çoxluq təşkil edir. Maraqlıdır ki, Xocalı qəbiristanlığından aşkar edilmiş gil qablardan fərqli olaraq Üzərliktəpə sakinlərinin qabları çeşid e'tibarılı olduqca müxtəlifdir. Buradan sərnic, küzəc, təkqulp dolça, nehrə, müxtəlif ölçülü bardaqlar və s. daha çox aşkar edilmişdir. Lakin ən böyük irəliliyiş ondan ibarət idi ki, Üzərliktəpədə artıq bitkilərdən boyaq rəngi almağın sirlərinə bələd olmuşlar və həmin boyalar vasitəsilə möişətdə işlətdikləri gil

qabların bir çoxunu rəngləmişdilər. Bu məqsədlə onlar, başlıca olaraq, iki rəngdən — qara və qırmızı rənglərdən istifadə etmişdilər.

Üzərliktəpədən Qarabağın qədim sakinlərinin əkinçilik mədəniyyətini özündə əks etdirən bir sıra qalıqlar aşkar edilmişdir. Yuxarıda təsvirini verdiyimiz çuxurların və ev döşəmələrinin bir çoxundan, həmçinin gil qabların içərisindən bugda və arpa qalıqları aşkar edilmişdir. Laboratoriya analizindən sonra mə'lum olmuşdur ki, həmin bugda qalıqları 4—5 min il bundan əvvəl mədəni əkin nəticəsində yetişdirilmişdir. Bundan əlavə mə'lum olmuşdur ki, əksər hallarda bugda ilə arpa bir yerdə əkilirmiş. Əkilmış taxılın biçilməsində istifadə olunmuş əmək alətinin—daş oraqların təpiləsi da bunu sübut etmişdir. Daş oraq, xırda çaxmaq daşlarını bərabər ölçüdə kəsib, iri buynuzlu heyvanın çənə sümüyünə səra ilə bərkidilmək yolu ilə düzəldilmişdir. Orağın dişləri hesab edilən daş parçalarının bir tərəfi daşı-daşa vurmaq yolu ilə dişənmişdir. Yeri gəlmışkən qeyd edək ki, Üzərliktəpə sakinlərinin həyatında daş alətlər əsas yer tutmuşdur. Belə ki, burada daşdan düzəldilmiş ox ucları, daş bıçaqlar, çoxlu həvəng dəstələri, kirkirə daşları aşkar edilmişdir. Bundan əlavə daşdan toppuz başları, tərəzi daşları, bəzək və ya dini əşya rolu oynayan döş asmları və s. düzəldilmişdir ki, bütün bunlar 3—4 min il bundan əvvəl hələ də yerli əhalinin həyatında daş alətlərin üstün rol oynadığını göstərir. Üzərliktəpəlilər yeri də daş toxalar vasitəsilə şumlamaşdır. Bunun üçün onlar bərk cinsli daşın bir hissəsini götürərək onun bir ucunu nazikləşdirmiş və bir növ itiləmişdir. Daşın digər tərəfi isə ağaca bağlamaq üçün yararlı hala salınmışdır. Belə toxalar Ağdam yaxınlığındakı, digər yaşayış yeri olan Rəsəltəpədən də təpılmışdır.

Böyük maraq doğuran tapıntılardan biri də üzüm çərdəklərinin qalığı olmuşdur ki, bu da həmin zonada bağçılığın qədim tarixə malik olduğunu sübut edir. Qədim sakinlərin möşətində sümük alətlərin də rolü az olmamışdır. Onlar sümükdən əsasən, toxuculuq alətləri və tikiş üçün iynələr hazırlamışdır. Eyni əşyalar mislə qalayın qarışdırılması vasitəsilə düzəldilən tunc metaldan da hazırlanmışdır. Əldə olunmuş silahlar, bıçaqlar və s. də tuncdandır. Yeri gəlmışkən qeyd edək ki, Üzərliktəpədə aparılan qazıntılar nəticəsində mə'lum olmuşdur ki, Qarabağın qədim sakinləri bərk metalin, yəni tuncun sırrına 4,5 min il bundan əvvəl, dəmir istehsalının sırrına isə 3 min il bundan əvvəl bələd olmuşdular.

Haqqında danışdığınıza abidə sakinlərinin həyatında əkinçiliklə yanaşı maldarlıq də əsas yer tutmuşdur. Maldarlıq və onun növləri haqqında təsəvvürü həmin abidədən təpılmış çoxlu heyvan sümükləri yaradır.

Alımlarımız tərəfindən aparılmış laboratoriya analizləri nəticəsində Üzərliktəpədən aşkar edilmiş heyvan sümüklərinin mənsubiyəti tam aydınlaşmışdır. Buradan təkcə bir ilin qazıntısı nəticəsində 464 hissə öküz sümüyü, 285 hissə qoyun-keçi sümüyü, 40 hissə at sümüyü, 104 hissə donuz sümüyü və 6 hissə it sümüyü aşkar edilmişdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Üzərliktəpə sakinləri maldarlığın mövsümi köçərilik formasından istifadə

etmişdilər. Yəni onlar heyvanları otlqlarla tə'min etmək məqsədilə yayda dağlara, qışda isə arana köçməklə heyvandarlığı inkişaf etdirmişdilər.

Buradan aşkar edilmiş digər arxeoloji tapıntılar, yerli əhali arasında əkinçilik və maldarlıqla yanaşı ev sənətkarlığının da xüsusilə inkişaf etdiyini göstərir. Ev sənətkarlığında toxuculuq, boyaqçılıq, dulusçuluq və metalişləmə sahələri daha çox inkişaf etmişdir. Bunlarla yanaşı nəfis incəsənət əşyalarının hazırlanması işində də Üzərliktəpənin qədim sakinləri xeyli müvəffəqiyyətlər əldə etmişdilər. Onların metaldan, sümükdən, əqiq və pastadan hazırladıqları bılərziklər, sırgalar, müxtəlif formalı muncuqlar, döş asmaları və s. hazırda muzeylərimizi bəzəyən ən yaxşı eksponatlardır.

Nəhayət, Üzərliktəpədən aşkara çıxarılmış daha bir tapıntı elmi baxımdan son dərəcə maraqlı olub, sakinlərin dini ideologiyasını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Bu tapıntı qadın bütür. Üst təbəqədə daşdan düzəldilmiş ocağın içərisidən tapılmış bu büt, yerli əhali arasında bütpərəstliyin yayıldığı sübut edir. Ümumiyyətlə Azərbaycan ərazisində hələ Eneolit dövründə müşahidə edilən bu dini təsəvvür sonralar inkişaf edərək antik dövrə bir növ hökmən rol oynamışdır. Bu dövrə qadın bütləri çoxluq təşkil edir ki, bu da ananın nəslartırma rəmzi və ya ona həyatın başlangıcı kimi baxılması ideyasından irəli gəlmüşdür.


Arxeoloqlar müəyyən etmişlər ki, Üzərliktəpədə yaşayış eradan əvvəl I minilliyyin sonunda kəsilmişdir. Bəs necə olmuşdur ki, insanlar özlərinə əsrlərə maskən etdikləri bu təpəni tərk etmişlər. Mə'lum olmuşdur ki, Üzərliktəpədə həyat, orada baş vermiş güclü yanğından sonra kəsilmişdir. Həmin yanğından əmələ gəlmiş qalın kül təbəqəsi, məişət əşyalarının yanmış qalıqları arxeoloqları belə bir qənaətə gətirmişdi. Bu yanığının səbəbini isə tədqiqatçılar xarici hücumların nəticəsində görürələr. Beləliklə, eramızdan əvvəl I minilliyyin sonunda Üzərliktəpənin tarixi taleyiənə son qoyulmuşdur.

Üzərliktəpənin yanım nəticəsində məhv edilməsinə baxmayaraq, onun kül qatları arasından tapılmış maddi mədəniyyət qalıqları, Qarabağın qədim sakinlərinin öz dövrünə görə böyük bir mədəniyyətə, hərtərəfli təsərrüfat sahəsinə malik olduğunu və ideoloji cəhətdən bir növ formalaşdıqlarını elmi cəhətdən izləməyə imkan verməklə o, Azərbaycan və eləcə də bütün Zaqafqaziyada ən zəngin abidələrdən biri hesab edilir.

QİYABI QƏBİRİSTANLIQ


Dünyanın bir çox xalqları arasında ən qədim zamanlardan belə bir adət vardır, əgər bir nəfər uzaq səfərdə ölürdüse, bu və ya digər səbəblər üzündən mərhumun cəsədini əldə etmək mümkün deyildirsə, yaxın qohumları ona xatirə abidəsi kimi qiyabi qəbir düzəldirdilər. Mövcud inama görə, guya qəbri olmayan mərhumun ruhu heç bir rahatlıq tapa bilmir. Tarixi ədəbiyyatda genotaf adlanan bu növ qəbirlərə arxeoloji qazıntılar nəticəsində dünyanın bir sıra ölkəsində təsadüf

olunmuşdur. Lakin genotaflardan ibarət bütöv bir qəbiristanlıq hələlik heç bir yerdə təsadüf olunmamışdır. 1968-ci ildə ekspedisiyamızın Qarabağda genotaflardan ibarət açdığı bir qəbiristanlıq dünyada nadir hadisələrdir.



Gil qablar.

parçaları ilə örtülmüş, bəzən isə həmin parçalar küpün ağızına qoyularaq ətrafi gil ilə suvanmışdır. Qəbirlərə qoyulmuş əşyalar da fərqlənir. Belə ki, digər genotaf olmayan qəbirlərdən fərqli olaraq təsvir etdiyimiz qəbiristanlıqda mərhumun şəxsi



Gil qablar, daş alətlər, zoomorf əşyalar.

inam hissi ilə əlaqədardır. Bu qəbiristanlıqda iki cür — həm küp, həm də daş qutu qəbirlərə təsadüf edilmişdir, hər iki tip qəbir Azərbaycanda yeni eranın ərəfəsində əsas qəbir tipləri olmuşdur. Küp qəbirləri belə bir dini əqidənin məhsulu olmuşdur ki, guya insan torpaqdan yaranmışdır. O, müvəqqəti dünya üçün doğurlarkən ana bətnində necə yatmışdırsa, daimi dünyaya gedərkən də eyni şəkildə olmalıdır. Beləliklə, küp ana bətninin rəmzi kimi yaradılmışdır. Maraqlıdır ki, içərisində

Haqqında danışdığınız qəbiristanlıq indiki Xocavənd bölgəsinin Ağoglan mə'bədi ərazisindədir.

Kəndarası yol çəkilən zaman təsadüfən açılmış bir ədəd küp qəbir tədqiqatçıların diqqətini cəlb etmişdir. Abidə yerində qazıntı aparılmış və küp qəbirlərdən ibarət qəbiristanlıqlar aşkarla çıxarılmışdır. Lakin bu qəbirlərin hamısı boş olub, heç bir skleta malik deyildirlər.

Genotaf qəbirlərdən ibarət küplər, digər küp qəbirlərdən bir sıra cəhətləri e'tibarilə fərqlənir. Haqqında bəhs etdiyimiz qəbiristanlıqda küplər nisbətən kiçik olub, böyüğü üstə müxtəlif istiqamətlərdə qoyulmuşdur. Küplərin oturacağında kiçik deşiklər açılmış, ağızı isə başqa küplərin

əşyalarına, yəni onun bəzək əşyalarına, silahlarına, əmək alətlərinə təsadüf olunmamışdır. Qəbirlərəancaq möişt əşyaları, daha doğrusu əsasən, gil qablar qoyulmuşdur. Bir maraqlı cəhəti də qeyd etmək istəyirəm. Demək olar tədqiq olunmuş bütün genotaf küp qəbirlərində, bir qayda olaraq, küpün kənarına yasti bir daş parçası qoyulmuşdur. Heç şübhəsiz ki, bu əhalinin daşa olan ən'ənəvi

skelet olan küp qəbirləri Azərbaycanın digər yerlərində tədqiq olunarkən, müəyyən edilmişdir ki, doğrudan da küpün içərisində skelet, ana bətnində uşağın vəziyyəti necədirsa elə də qoyulmuşdur. Daş qutu qəbirlərə gəlincə onlar da Azərbaycanda ən qədim qəbir tipi olub, bir tərəfdən qəbrin möhkəmliyi üçün qurulurdusa, digər tərəfdən də, uzun müddət insanların daşa şər qüvvələrdən xilasedici amil kimi baxmalarının nəticəsi olaraq yaradılmışdır.

Beləliklə, haqqında danışdığımız qəbiristanlıqlıda aşkar edilmiş həm küp, həm də daş qutu qəbirlər ibidai dini təsəvvürlərin məhsulu kimi yaranmışdır. Bəs bu qəbirlər nə üçün boşdur, onlar kimlər üçündür?

Yazılı məxəzlərdən aydın olur ki, Añoğlan mə'bədinin ətrafında hələ eramızdan əvvəl kahinlər yaşamışlar. Kahinlərin mənsub olduğu mə'bəd böyük təsərrüfat sahəsi olmuş və həmin sahədə qul əməyindən geniş istifadə edilmişdir.

Albaniyada (Azərbaycanda) olduğu kimi, Añoğlan mə'bədinin ətraf əhalisi də xarici işğalçılara qarşı bir neçə dəfə gərgin mübarizə aparmış və hətta xeyli uzaqlarda vuruşmuşlar. Belə bir mə'lumat da var ki albanlar III Daranın qoşunları ilə Makedoniyalı İsgəndərə qarşı vətəndən xeyli uzaqlarda döyüşmişlər. Cox ehtimal ki, Añoğlan mə'bədinin əhalisi vətəndən uzaqlarda yadellilərlə döyüslərdə həlak olmuş qohum-qardaşlarına xüsusi qəbiristanlıq salmış və matəmlə əlaqədar bütün mövcud adətləri həyata keçirmişlər.

MÜQƏDDƏS DƏRƏDƏ MƏBƏD ŞƏHƏRİ

Hələ VII əsrə yaşmış qarabağlı tarixçi Musa Kalankatlı özünün «Albaniyanın tarixi» adlı əsərində maraqlı bir əhvalat danışır. O, yazar ki, ilk orta əsrlərdə bizim ölkə (Azərbaycan) Sasani İrani ilə Bizans arasında dəhşətli müharibə meydanına çevrilmişdir. Belə bir şəraitdə yerli hökmədarlar özlərinə əbədi arxa tapmaq ümidi ilə Bizansdan xristianlığı qəbul etməyə çalışırdılar. Bir başqları isə Sasanilər tərəfindən keçərək ölkədə zərdüşt ehkamları təbliğ edirdilər. Belə bir şəraitdə həm Bizansdan, hə də İrandan din xadimləri gəlib Azərbaycanda öz işlərini təbliğ edirdilər. Xristianlığın Azərbaycanda ilk rahibi mənşəcə parfiyalı nəslindən olan Qriqoris olmuşdur. Tarixçinin yazdığını görə Qriqoris ilk fəaliyyətinə indiki Dərbənd şəhəri və onun ətraf ərazisindəki kəndlərdən başlamışdır. Lakin IV əsrə Azərbaycanda məskunlaşmış məskut hökmədarı Sanatruk Qriqorisi erməni cəsusu olduğunu nəzərə alaraq onu Vatnean çölündə atın quyruğuna bağlayıb sürdürlər və meyidini bir kəlafaya atdılar. Musa Kalankatlı sözünə davam bir kalafaya atdılar. Moisey Kalankatlı sözünə davam olmuşdur. Həmin tələbələr Qriqorisin meyitini götürüb Amaras dərəsinə götürir, orada yüksək bir yerdə dəfn edirlər. Guya həmin vaxtdan yəni V əsrən e'tibarən Amaras dərəsi Qriqorisin şərəfinə müqəddəs elan edilmişdir.

Maraqlı cəhət budur ki, hal-hazırda da həmin dərə müqəddəs hesab edilir və ətraf ərazimin bir çox əhalisi bazar günləri bu dərəyə gəlir, qurbanlar kəsir və ibadət

edirlər. Həmin dərə indiki Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşir. Özünün keçmiş abidələri e'tibarilə maraqlı olan bu dərəni arxeoloji cəhətdən öyrənmək üçün Azərbaycan EA Tarix İnstitutu tərəfindən müəllifin rəhbərliyi altında arxeoloji ekspedisiya təşkil edilmişdir. Bir neçə ilin tədqiqatı nəticəsində müəyyənləşdirilmişdir ki, Amaras dərəsi öz təbiəti e'tibarilə tarixən gözəl—səfali bir yer imiş və bir növ düzən hissədə əhalinin istirahət guşəsi olmuşdur. Elə ona görə də həmin yerin adı Amaras, yəni «yay düşərgəsi» adlanır. Lakin maraqlı cəhət budur ki, Amarasdan əlavə bu dərəyə ətraf ərazidə yaşayan həm azərbaycanlılar, həm də ermənilər eyni zamanda «Ağoğlan» deyirlər. Əksər tədqiqatçılar bu qonaqtə gəlmışlər ki, «Ağoğlan» adı Amaras adından daha qədim olub xristianlıqdan əvvəlki dövrə aiddir. Həm də bu ad ibtidai dini təsəvvürlər dövrünün məhsuludur. Bəs, arxeoloji tədqiqat işləri nə göstərdi! Yerüstü tədqiqatlar zamanı müəyyən edildi ki, haqqında danışdığımız dərədə vaxtilə böyük bir şəhər mövcud idi. Həmin şəhər dini zəmində inkişaf edərək XIII əsrə kimi geniş fəaliyyətdə olmuş və yalnız XIII əsrədə monqollar tərəfindən dağdırıldıqdan sonra bir şəhər kimi öz əhəmiyyətini itirmişdir. Arxeoloji tədqiqatlar nəticəsində şəhərin sənətkarlar məhəlləsi, divanxanası, hamam kompleksi, burada tikilmiş ilk yeraltı mə'bəd, yaşayış evləri, karvansara və qala divarları aşkar edilmişdir. Mə'lum olmuşdur ki, həmin dərədə şəhərə və onun mə'bədində xidmət edən bir neçə kənd mövcud idi ki, həmin kəndlərin xarablığı yer üstündə indi də müşahidə edilir. Yazılı mənbələr, epiqrafik abidələr və arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Amaras dərəsində həyat hələ eramızdan əvvəl I minillikdə başlanılmışdır. 1968-ci il qazıntıları nəticəsində dərədən eramızın ərəfəsinə aid küp qəbirləri, daş qutu qəbirləri və sadə torpaq qəbirləri aşkarılmışdır. Bu qəbirlərdə ölürlər zəngin avadanlıqlarla dəfn edilmişlər. Lakin ilk orta əsrlərin başlangıcına kimi Amaras hələ şəhərə çevriləmişdir. İlk orta əsrlərdə ölkədə, yəni Albaniyada (qədim Azərbaycanda) xristianlıq qəbul edildikdən sonra ayrı-ayrı din xadimləri öz əllərinə iri torpaq sahələri keçirərək oranı müqəddəs yer e'lan edirdi. Amarasin da taleyi IV əsrin sonu—V əsrin əvvəllərində belə olmuşdur. Xristian missionerləri gözəl təbiətə və yararlı torpaq sahəsinə, həmçinin geniş meyvə bağlarına malik olan Amarasi ələ keçirərək oranın əhalisini istismar edirdilər. Qriqorisin tələbələri tərəfindən burada dəfn edilməsi də görünür tasadüfi xarakter daşılmamışdır. Xristian tarixçilərinin mə'lumatına görə Qriqorisin babası Qriqori hələ IV əsrə bu vilayəti öz şəxsi mülküənə çevirmişdi.

Qeyd etməliyik ki, Qriqoris burada dəfn edildikdən sonra bu dərədə xüsusi dini obyektə ehtiyac yaranmış və bu məqsədlə böyük bir mə'bəd inşa edilmişdir. Yalnız bundan sonra mə'bədtrafi ərazi şəhərə çevrilmişdir. VI—VII əsrlərdə Amaras özünün çıçəklənmə dövrünü keçirmişdir. Onun məbədi isə Şərq xristianlığında görkəmlı bir mövqə tutmuşdur. Hətta Alban çarı III Vaçaqan belə bu mə'bədin ziyarətinə gəlmiş və salnaməçinin yazdığını görə 1 kilometrə yaxın məsafəni piyada, sürünen-sürünə getmişdir. VII—VIII əsrlərdə Amaras şəhəri və

onun mə'bədi dövlət işlərində də xüsusi mövqə tutur. Ölkənin bu və ya digər işləri üçün çağırılmış istər dini, istərsə də dünyəvi məclislərdə Amarasın baş kahini hökmən iştirak edirdi.

IX əsr Amarasın həyatında siyasi hadisələrlə dolu olan bir dövrdür. Bu dövrdə Amaras gah Beyləqan hakimlərinin, gah da Şəki hakimlərinin ixtiyarına keçirdi.

836-cı ildə isə məşhur xalq hərakatının başçısı Babək öz qoşunları ilə məhz Amarasda yerləşmişdi. Elə bu dövrdən də Amaras məxsus olduğu Haband vilayətinin mərkəzinə çevrilir. IX əsrən XIII əsrə kimi Amarasın həyatında əsaslı bir dəyişiklik baş vermemişdir. Yalnız XIII əsrə şəhər monqollar tərəfindən dağdırılır və bundan sonra o inzibati və siyasi əhəmiyyətini itirirsə də dini ibadətgah kimi bu günə qədər yaşayır.

BİR MÜNAQİŞƏNİN TARİXÇƏSİ

Qədim alban vilayətləri olan Qarqar, Haband, Utı və Arsaxın əsasında feodal hökmdarlığı kimi meydana gəlmış Qarabağın orta əsr tarixi, onun etnik tərkibi o bütövlükdə ərazinin mənsubiyəti müasir tarixşünaslıqda ziddiyətli və bə'zən də birtərəfli işıqlandırılmışdır. Bunun da başlıca səbəbi odur ki, eksər tədqiqatçılar Qarabağ tarixini işıqlandırarkən, dəfələrlə ayrı-ayrı feodal nəsillərinin mənafeyinə uyğun yayılmış və siyasi vəziyyətlərdən asılı olaraq ciddi dəyişikliklərə məruz qalmış, beləliklə də ardıcıl olaraq saxtalaşdırılmış erməni kilsə tarixçilərinin əsərlərinə əsaslanmışlar. Bu baxımdan indiyə qədər elmdə hakim olan iki fikri bir qədər dəqiqləşdirməyi lazımlı bilirik. Həmin fikirlərdən biri budur ki, guya qədim Azərbaycanın bir çox vilayətləri kimi Qarabağ ərazisi də hələ eramızdan əvvəl II əsrə Erməni çarı I Arçaşes (189—160 illər) tərəfindən işgal edilərək Ermənistana qatılır və həmin vaxtdan Kür çayı Albaniya və Ermənistən sərhədi e'lan olunur. Bu fikri söyləyərkən tədqiqatçılar Strabonun «Coğrafiya» əsərinin XI kitabına əsaslanmışlar. Bu ideyanın əsas tərəfdarlarından biri olan S. T. Yeremyan yazmışdır: «Sağ sahil Albaniyası (Utı və Arsax vilayətləri) demək olar ki, altı yüz il (387-ci ilə kimi) mərkəzləşmiş, quldarlıq dövləti olan Büyük Ermənistən tərkibində olduğundan ümumi erməniləşmə prosesinə məruz qalmışdır. Arsax vilayəti artıq IV—V əsrlərdən erməniləşdirilmiş, Utı vilayətinin əsas hissəsində isə erməniləşmə prosesi VI əsrə başa çatmışdır». Bu fikri əsas tutan müasir tarixçiləri (həm də nəinki tarixçilər, demək olar ki, bütün erməni ziyyahları) belə hesab edirlər ki, Qarabağ ərazisi, burada mövcud olan tarix və mədəniyyət abidələri, bütünlükdə Ermənistən məxsus olub onun ayrılmaz bir hissəsidir.

Əlbəttə, bu fikir albanşunas tədqiqatçıların diqqətini cəlb etməyə bilməzdi. Bu baxımdan Strabonun adı çəkilən kitabın mətni diqqətlə nəzərdən keçirildi, mə'lum oldu ki, I Arçaşesin işgal etdiyi vilayətlər içərisində nə Qarqar, nə də Utı

(sağsahil Utisi) və nə də Arsaxın adı çəkilir. Ən maraqlısı isə budur ki, Strabonun tərcüməçiləri hələ XIX əsrin sonunda ermənlərin tə'siri ilə onun «Coğrafiya» əsərini saxtalaşdırılmış və Artaşesin işgal etdiyi vilayətlərin siyahısı qəsdən Albaniyanın bir neçə vilayətinin adını əlavə etmişdir.

Aparılan axtarışlar nəticəsində mə'lum olmuşdur ki, yuxarıda göstərilən tədqiqatçıların fikirlərinin elmi həqiqətlə heç bir əlaqəsi yoxdur və bunlar sadəcə olaraq uydurmadır.

Bəs həqiqət necədir? Aşağıda görəcəyimiz kimi yazılı mənbələr arasındılarkən Qarabağın cəmi 16 il (371-ci ildən 387-ci ilə kimi) Ermənistanın tərkibində olması müyyənənşdirilmişdir. Bizans dövlətinin köməyi ilə erməni çarlığı xüsusü hiylə işlədərək 371-ci ildə Qarabağı işğal etmiş, 16 il keçidkən sonra isə Albaniya və Massaget çarlığının və Sasanişlərin köməyi ilə Qarabağı yenidən öz ərazilərinə qatmışdır.

Xilafətin Azərbaycanı işğalından sonra Qarabağın düzən hissəsində müsəlmanlıq yayılmağa başlayır. Dağlıq hissədə yaşayan əhalisi öz köhnə dinində, yəni xristianlıqda qalır və 705-ci ildə çağırılmış Bərdə məclisinin qərarı ilə Alban xristianlarının bir hissəsi erməni qriqorian kilsəsinə tabe edilir. Həmin vaxtdan başlayaraq Dağlıq hissəsində qriqorianlaşma prosesi başlayır. Buna baxmayaraq XII əsrən başlayaraq Qarabağın dağlıq hissəsində yenidən alban ənənələri canlanır və nəticədə burada Xaçın feodal hökmədarlığı formalasılır, həmin hökmədarlıq qədim alban abidələrini xüsusilə kilsələrin əksəriyyətini bərpa etdirir və yeni-yeni mə'bəd kompleksləri tikdirir.

Ümumiyyətlə, Qarabağ ərazisi orta əsrlərə aid müxtəlif tipli arxeoloji abidələrlə olduqca zəngindir. Bunun da səbəbi bir tərəfdən Qarabağın əlverişli təbii coğrafi şəraitə malik olmasına, digər tərəfdən də, IV əsrən başlayaraq bütün Albaniyada (qədim Azərbaycanda) olduğu kimi burada da bir sıra iqtisadi, ictimai-işiyasi və dini dəyişikliklərin baş verməsidir.

Məhz IV əsrən başlayaraq, artıq Qarabağ ərazisində feodal münasibətləri formalasılır və xristianlıq feodalizmin əsas ideologiyası kimi dövlət dininə çevirilir. Bütün ilk orta əsrlər dövründə Qarabağ ərazisində feodalizm üçün xarakterik olan müxtəlif növülü abidələrlə yanaşı dini ideoloji baxımdan olduqca rəngarəng abidələr kompleksinə də təsadüf olunur. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, ilk orta əsrlərdə yerli əhalinin ideologiyasında ciddi pərakəndəlik mövcud olmuşdur. Bir tərəfdən əhalinin aşağı təbəqəsi arasında hələ də ibtidai dini təsəvvürlər sisteminin qalıqları güclü idi, digər tərəfdən isə xristianlıq dininin özünün daxilində üç cərəyan arasında (monofizitlər, diofizitlər və nestorianlar) ciddi mübarizə gedirdi. Nəhayət, bütün Azərbaycanın olduğu kimi Qarabağın da VII əsrənə ərəblər tərəfindən işğalından sonra əhalinin əsas hissəsi arasında islam dininin yayılması üçün hər cür şərait yarandı. Qarabağın dağlıq hissəsində yaşayan və nisbətən azlıqdə qalan xristian əhalisi isə öz dini taleyini erməni Qriqorian kilsəsinə bağlamalı oldu. Beləliklə, IX—X əsrlərdən başlayaraq Qarabağın dağlıq hissəsində

yaşayan yerli əhali arasında ermənidilli epiqrafik abidələr, düzən hissədə ərəb-fars dilli epiqrafik abidələr yayılmağa başlayır. Buna müvafiq olaraq düzən hissədə müsəlmanlılıq dağlıq hissədə isə Şərqi xristianlığına məxsus abidələr yaranır.

Ümumiyyətlə, orta əsrlərə aid Qarabağın abidələrindən danışarkən onu üç mərhələyə bölmək olar:

I dövr—ilk orta əsrləri, II dövr—IX—X əsrləri, III dövr isə—XIII əsr və ondan sonrakı dövrləri əhatə edir.

Əgər I dövr bu ərazidə bir sıra möhtəşəm şəhərləri o cümlədən Bərdə, Amaras, Vatçar, Aluen, Çarabert və başqa qalaların yaranması ilə xarakterizə edilirse, II dövr feodalizmin sürətli inkişafı dövrünə təsadüf etməklə əsasən, feodal qəsrlərinin, o cümlədən Laçınqala, Oğlanqala, Qarqar qalası kimi şəhər-qalalarının meydana gəlməsi ilə fərqlənir. Nəhayət, III dövr Qarabağda, xüsusilə onun dağlıq hissəsində Alban ənənələrinin yenidən canlanması ilə səciyyələnir. Bu isə həmin ərazidə Mehranilər sülaləsinin davamçıları tərəfindən idarə olunan Xaçın feodal hökmranlığının yaranması və kilsə tikintisinə geniş meydan verilməsi ilə bağlıdır. İnkışaf etmiş orta əsrlərdə kilsə me'marlığının ən möhtəşəm abidələri olan Xəznə (Qandzasar), Xotavəng, Müqəddəs Yelisey, Amaras və s. kimi mə'bəd-monastır komplekslərinin yaranması ilə diqqəti cəlb edir. Doğrudur, bu abidələrin bir qismi hələ ilk orta əsrlərdə yaranmışdırsa da lakin onlar ikinci, təkmil həyata məhz XII—XIII əsrlərdən başlamışdır.

«ARRANIN ANASI»

Hələ antik dövrdən Qarabağda bir çox şəhərlər yaranmışdır. Onların bə'ziləri əvvəlcə hərbi məqsəd üçün tikilmiş, bə'ziləri ticarət yolu üzərində məntəqə rolunu oynamış, bir neçəsi bu və ya digər hökmədarın iqamətgahı olmuş, bə'ziləri isə sənətkarlıq mərkəzləri kimi meydana gəlmişdir. Lakin elə şəhərlər də olmuşdur ki, yuxarıda göstərdiyimiz bütün əlamətləri özündə birləşdirmişdir. Yəni o həm iqamətgah, həm hərbi qala, həm ticarət mərkəzi, həm də möhtəşəm sənətkarlıq mərkəzi olmuşdur. Belə şəhərlərdən biri də Bərdə idi. Bərdə haqqında mə'lumat verən IX əsr ərəb tarixçisi İbn Havqəl onu «Bu ölkənin ən yaxşı şəhəri və Arranın anası» adlandırmışdır. Doğrudan da Bərdə təbii cəhətdən gözəl, saf havalı bir ərazidə salınmışdır. Bərdənin adı bir çox xalqların dilində müxtəlif formalarda—Bardos, Bərdaa, Firuzabad, Şəhristan, Partava və s. kimi işlənmişdir.

Tarixi qaynaqlara görə, Bərdə Qəbələ şəhərindən sonra Azərbaycanın (Albanianın) ikinci paytaxtı olmuşdur. Bu hadisə belə olmuşdur. V əsrдə Azərbaycanı işgal etmiş İran Sasaniləri öz canişinləri üçün Qafqaz Albaniyasında yeni iqamətgah axtarırlar. Onların axtardıqları iqamətgah təhlükəsiz bir yerde, Zaqafqaziyadan keçən mərkəzi ticarət yollarının üzərində və İranla lazımı əlaqə saxlamaq üçün nisbətən əlverişli bir yerdə olmalı idi. Bütün bu tələblərə Bərdə şəhəri cavab verdiyindən, yuxarıda göstərdiyimiz kimi Sasanilər ölkənin mərkəzini

Qəbelədən Bərdəyə köçürülər. Və əsrin əvvəllərindən e'tibarən baş vermiş bu hadisədən sonra Bərdə nəinki Albaniyanın, eləcə də bütövlükdə Sasani imperiyasının ən möhtəşəm şəhərlərindən biri oldu.

Bütün orta əsrlər boyu qocaman Şərqiñ ən möhtəşəm şəhərlərindən biri olan Bərdə nə vaxt və kimlər tərəfindən salınmışdır? Bu suala indiyə kimi dəqiq çavab tapılmamışdır. İstər orta əsr mənbələri, istərsə də bu mənbələr üzərində tədqiqat aparmış tarixçilər şəhərin bina edilməsi tarixi haqqında müxtəlif fikirdə olmuşlar. Misal üçün VII əsrə yaşamiş yerli tarixçi Moisey Kalankatlı göstərir ki, Bərdə şəhəri Alban hökmdarı Vaçe tərəfindən Sasani hökmdarı Firuzun dövründə (459—484) bina edilmişdir. Fars tarixçisi Həmdullah Qəzvini isə şəhərin tikilma tarixini daha qədimlərə aparır. Onun fikrincə bu şəhər ilk dəfə Makedoniyalı İsgəndər tərəfindən tikilmiş, sonralar isə Sasani hökmdarı Qubad tərəfindən genişləndirilmişdir. Əlbəttə, bu fikir yanlışdır. Ona görə ki, tarixi faktlar nəticəsində qəti müəyyən olunmuşdur ki, Makedoniyalı İsgəndər heç vaxt Azərbaycanda olmamışdır.



Şəhərin tikiləməsi tarixi haqqında ərəb müəllifi əl-Bəlazurinin fikri diqqəti daha çox cəlb edir. O, yazmışdır ki, Sasani hökmdarı Qubad (484—531) Arranda bütün ölkənin baş şəhəri olan Bərdəni tikdi. Arxeoloji tədqiqatlar bu fikrin də yanlışlığını sübut edir. Əvvəla nəzərə almaq lazımdır ki, Sasanilər ölkənin paytaxtını Bərdəyə köçürəndə artıq Bərdə şəhəri mövcud idi. Digər tərəfdən qazıntılar zamanı Bərdədə antik dövrə aid zəngin mədəni təbəqə aşkar olmuşdur. Şəhərin tikiləməsi haqqında fikir söyləyənlərin bir qrupunu onun Məhəmməd Mərağı adlı bir şəxs tərəfindən ərəb xəlifəsi Əbdül Məlik ibn Mərvanın (685-705) dövründə tikildiyini iddia edirlər ki, bu fikrində də heç bir həqiqət yoxdur. Eyni bir yanlış fikrin tərəfdarları isə şəhəri 704-cü ildə Əbdül Əzziz ibn Hatəm tərəfindən tikildiyini söyləyirlər.

Bütün bu göstərilənlərdən aydın olduğu kimi şəhərin tikiləməsi haqqında vahid fikir yoxdur. Əlbəttə bu barədə qəti fikir qədim Bərdənin xarabalığında arxeoloji tədqiqatlardan sonra söyləmək mümkündür. Son illərdə şəhərin qədim xarabalığında aparılan qazıntı işləri zamanı aşkar edilmiş xeyli maddi mədəniyyət qalıqları, xüsusilə oradan tapılmış pul dəfinələri gil qab numunələri sübut edir ki, Bərdə şəhərinin yerində hələ antik dövrdə möhtəşəm yaşayış olmuşdur.

Mənbələrin göstərdiyi kimi bu şəhər birdən-birə əmələ gəlməmiş və Azərbaycanın bir çox başqa şəhərləri kimi Bərdə də özündən əvvəlki möhtəşəm bir yaşayış məskəninin zəminində yaranmışdır, həm də çox ehtimal ki, V əsrə oranın paytaxta çevriləməsi ilə əlaqədar olaraq Alban hökmdarı Vaçe və Sasani hökmdarı

Qubad tərəfindən şəhərin ərazisi bir qədər genişləndirilmiş və orada yeni tikinti işləri aparılmışdır. Yəqin ki, elə buna görə də şəhərin tikilməsi tarixini əksər tədqiqatçılar V əsrə aid edirlər.

Azərbaycanda bir çox hadisələrin şahidi olmuş Bərdə şəhərinin quruluşu, onun iqtisadi əhəmiyyəti, təbiəti və Yaxın Şərqişin şəhərləri içərisində onun mövqeyi haqqında da mənbələrdə olduqca maraqlı və elm üçün qiymətli mə'lumatlar vardır. Mənbələrin verdiyi mə'lumata görə VII—IX əsrlərdə Bərdə şəhərinin eni və uzunluğu 5—6 km olub, ətrafına möhtəşəm qala divarları çəkilmişdir. Dəmirdən böyük darvazaları olan bu qala divarları o dərəcədə möhtəşəm olubdur ki, ciddi təhlükələr zamanı nojinkı şəhərin öz əhalisi, hətta bütün ətraf ərazinin əhalisi də düşməndən müdafiə olunmaq üçün buraya pənah gətirirlərmiş. Həmin dövrədə Bərdədə 100 mindən çox adam yaşayırırmış. Şəhərdə 4 böyük bazar, xüsusu sənətkarlıq məhəllələri, bir neçə hamam və Şərq me'marlığı üslubunda tikilmiş çoxlu dini və ictimai binalar mövcud olmuşdur. Həmin dövrədə Bərdədə mövcud olmuş sikkəxanada müxtəlif hökmardarların adına mis, gümüş və qızıl pullar kəsilmişdir. Bərdə şəhərinin tarixi ilə tanış olmaq üçün bu barədə qədim müəlliflərin bəzi fikirlərini göstərmək kifayətdir.

X əsrədə yaşamış ərəb coğrafiyaşunası İstəxri bu barədə yazmışdır: «O ki qaldı Bərdəyə, şəhərin eni və uzunu bir fərsəx (5—6 km) olan böyük sağlam təbiətli, getdikcə çiçəklənən, olduqca bol meyvəsi və geniş əkin sahəsi olan bir şəhərdir.

İraqda və Xorasanda, Reydən və İsfahandan sonra öz yerinin gözəlliyyinə və meyvələrinin bolluğuuna görə, həmişə inkişaf etməkdə olan Bərdə qədər əhəmiyyətli bir şəhər yoxdur. Bərdənin Kürd darvazaları yanında «Əl-Kürkü» adlanan bir fərsəx boyda bazaarı vardır, hər bazaar günlərində buraya çoxlu adam gəlir. Gələnlərin içərisində xarici ölkələrdən, xüsusilə İraqdan daha çox adam olurdu. Bu bazarda çoxlu ipək mallar olardı. Bərdə ipəyi İранa və Xuzistana ixrac edilərdi.

Suriyada olduğu kimi, Bərdədə də xəzinələr məscidlərin yanında olurdu. Xəzinə binaları bir qayda olaraq sütunu, dəmir qapısı və möhkəm damı olan tikintidən ibarət olurdu. Bərdədə hökumət sarayı da məscidin yanında inşa edilmişdir. Bazarlar isə şəhərin kənarlarında yerləşirdi. Bərdənin üçdə bir fərsəxliyindən Kür çayı axır. Kür çayı özünün müxtəlif növlü balıqları ilə məşhur idi və bu balıqların böyük bir qismi duzlanaraq xaricə ixrac olunurdu».

Başqa bir müəllif — əl-Müqəddəsi isə yazar ki, «Bərdə—baş şəhər olduqca böyük və gözəl olub, bu vilayətin Bağdaddır». Müəllifi mə'lum olmayan «Hüdud-əl-Aləm» adlı qədim bir əlyazmasında isə Bərdə haqqında deyilir: «Bərdə olduqca böyük şəhərdir, orada çoxlu ne'mət var. O, Arranın paytaxtı, Arran vilayətləri hakimlərinin iqamatgahıdır. Bərdənin ətrafında həmişə becərilən bərəkətli torpaqlar, geniş tarlalar, zəmilər, bol meyvə bağları vardır. Orada yol boyu bitmiş çoxlu tut ağacları vardır. Bu şəhərdən ipək, qırmızı rəngli qəşəng parça, şabalıd və

hil ixrac edilirdi». X əsrдə yaşamış əl-Bəlazuri isə şəhərin ətrafında çoxlu kəklik, turac, kol xoruzu və digər quşların varlığı və onların ovlanması haqqında maraqlı mə'lumat verir.

Bərdənin əsl mənzərəsini böyük Azərbaycan şairi Nizami Gəncəvi özünün «İsgəndərnamə» əsərində belə təsvir etmişdir:

«Bərdə nə gözəldir, necə qəşəngdir!
Yazı da, qış da güldür, çiçəkdir.
İyulda dağlara lalələr səpər,
Qışını baharın nəsimi öpər,
O yaşıllı meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlanmış kövsər.
Söyüdlük çöllərə vermişdir zinət,
O, «Bağı-Səfid»ı elə bir cənnət.
Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkliyi, ötür turacı...»

Tarixi faktlar göstərir ki, Bərdənin ən çiçəklən vaxtı IX-XII əsrlər olmuşdur. Bu dövrdə Bərdə Azərbaycanın nəinki inzibati və dini, həm də bu dövrdə bütün Azərbaycanın iqtisadi mərkəzinə çevrilmişdir. Qərb ilə Şərq və Şimal ilə Cənub ticarət yollarının üzərində yerləşən Bərdəni orta əsrlərdə Şərq ticarətinin düyun nöqtəsi adlandırıldılar. Qeyd etməliyik ki Bərdə şəhəri bir sıra səbəblərdən bir neçə dəfə öz yerini dəyişmişdir. Bunun bir səbəbi, Tərtər çayının coşğun selləri, digər səbəbi isə xarici basqınlar olmuşdur. Ciddi elmi axtarışlar nəticəsində müəyyən edilmişdir ki, Bərdə indiki yerinə XII—XIII əsrlərdən sonra gəlmışdır. Əvvəllər isə bir qədər qərbdə olmuşdur. Hazırda Bərdə şəhərində cəmi iki ədəd yerüstü abidə mövcuddur. Onlardan biri yerli əhali arasında Nüşabə qülliəsi adlanan abidədir. Nəzərə almaq lazımdır ki, öz dövrünün gözəl me'marlıq əsəri olan bu abidə heç də Nüşabə tərəfindən tikilməmişdir. Hər şeydən əvvəl Nüşabənin bir şəxsiyyət kimi mövcud olub-olmaması elmi cəhətdən hələ mə'lum deyildir. Digər tərəfdən isə həmin abidədəki yazı onun XIII əsrдə bina edildiyini sübut edir. Bu abidə iki mərtəbə olub, birinci mərtəbəsində silah anbarı kimi istifadə edilmişdir. Onun şirli kərpiclərlə bəzədilmiş ikinci mərtəbəsi isə elə tikilmişdir ki, bütün istiqamətlərdə orada «allah» sözü oxunur. Bərdədə mövcud olan ikinci abidə yerli əhali arasında «İmamzadə» adlanan məscid kompleksidir.

XVIII əsrдə tikilmiş bu abidə də müsəlman me'marlıq üslubunun bir çox incilərini özündə birləşdirmişdir. Qeyd etməliyik ki, yerli əhali—orada imam övladı dəfn olunub,—deyə həmin abidəni dini ibadətgaha çevirmişlər. Qalan yerüstü abidələr məhv edilmişdir. Bərdədə hələlik arxeoloji tədqiqatlar geniş miqyasda aparılmışından onun yeraltı abidələri haqqında ətraflı fikir söyləmək mümkün deyil. Yalnız onu göstərməliyik ki, hazırda aşkar olunmuş qalıqlar

Bərdədə vaxtilə möhtəşəm ictimai bina komplekslərinin, kanalizasiya sistemlərinin və xüsusi gil tünglərlə çəkilmiş su təchizatı komplekslərinin, dulusçuluq, metalışləmə, zərgərlik, misgərlik və s. sənət sahələrinin təmsil olunduğu iri şəhərlərdən biridir. XIV əsrə ölkənin paytaxtı Gəncə şəhərinə köçürüldükdən sonra Bərdə öz inzibati və siyasi əhəmiyyətini tədricən itirsə də, yenə də mühüm bir ticarət və sənətkarlıq mərkəzi olaraq qalır.

«ADSIZ ŞƏHƏR»

1958-ci ilin fevral ayında Azərbaycan EA Tarix İnstitutuna bir məktub gəldi. Məktubun müəllifi baytar həkimi Abbas Haqverdiyev idi. O, öz məktubunda Ağdam rayonunun Sofulu kəndində möhtəşəm bir abidənin xarabığını təsvir edir və bu barədə öz mülahizələrini söyləyirdi. Abidə ilə tanış olmaq üçün respublikamızın bir qrup tarixçi alimi həmin kəndə getdi və abidə ilə tanış olduqdan sonra onun ərazisində arxeoloji tədqiqat işlərinin aparılması qərarına gəldi.


Aparılan arxeoloji tədqiqat işləri öz səmərəli nəticələrini verdi. İndiyə kimi elmə mə'lum olmayan daha bir şəhər aşkar edildi.

Bu şəhərdən hazırda yer üstündə heç bir əlamət yoxdur. Lakin axtarışlardan sonra aydın oldu ki, onun ərazisi təxminən 60—70 hektarlıq bir sahəni əhatə edir.

Şəhərin bir hissəsinə yerli əhali Govurqala deyir. Məhz bu hissə şəhərin mərkəzi, daha doğrusu onun narinqalası olmuşdur. Ətraf ərazidən 6—8 m yüksəklilikdə üstü düz bir təpədə yerləşən narinqalanın ümumi sahəsi 3 ha yaxındır. Təpədə aparılan yoxlama işləri göstərdi ki, torpağın altı ictimai və dini binalarla zəngindir. Govurqalanın tikintisində yerli əhəngli ağ daşdan istifadə edilmişdir. Burada orta əsrin ən böyük mə'bədin hörgüsündə 1,5 m uzunluğu, 1,2 m isə eni olan iri sal daşlardan istifadə edilmişdir. Əksər hallarda daşların çöl üzü müxtəlif həndəsi və dini naxışlarla bəzədilmişdir. Mə'bədin döşəməsi də gözəl yonulmuş daşlardan ibarətdir. Ba'zi döşəmə daşlarının üzəri müxtəlif cizgilərlə naxışlanmışdır. Mə'bəd və onun ətrafında toplanmış maddi mədəniyyət qalıqları nəticəsində müəyyən edilmişdir ki, şəhərdə dulusçuluq, metaisləmə və daşıslama sənətkarlığı öz dövrünün yüksək inkişaf səviyyəsinə çatmışdır. Şəhər əhalisini içməli su ilə təchiz etmək üçün vaxtilə buraya xüsusi gil tünglər vasitəsilə «Dərə arası» adlanan yerdə (burası şəhər xarabalığından təxminən 5—6 km şimaldadır) bulaq suyu çəkilmişdir. Şəhərin ətrafi möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Buradan aşkar olunmuş bir qəbir daşının yazısından aydın olur ki, yuxarıda bəhs etdiyimiz mə'bəddə bir sıra müqəddəs şəxslərlə yanaşı, Alban çarının qardaşı da dəfn edilmişdir. Bir qayda olaraq burası əsr qəbirlərinin əksəriyyəti iri daş sənduqələrdən ibarət olub, daşın içərisi böyük ustalıqla çıxarılmış, ağızına eyni daşdan gözəl qapaq düzəldilmişdir. Deyilənlərlə yanaşı şəhərin ərazisindən antik

dövrə aid möhtəşəm tikinti qalıqları da qeydə alınmışdır. Mə'lum olmuşdur ki, şəhərin yerində yaşayış hələ antik dövrdən mövcud olmuş və sonrakı əsrlərdə böyük bir şəhərə çevrilmişdir.

Təbiidir ki, alimləri bu şəhərlə əlaqədar düşündürən ən mühüm məsələlərdən biri onun tarixi adını tapmaq idi. Lakin bu olduqca çatın idi.



**Zoomorf əşyalar və şüşə qab.
Antik dövr.**

Alimlərin bə'zisi buranı qədim Yunan şəhərinin xarabalığı hesab edirdilərsə də onların əlində heç bir əsaslı dəlil yox idi. Ona görə də həqiqəti aşkar etmək üçün bir sıra vasitələrdən, o cümlədən Sofulu kənd ərazisinin tarixi toponimikasından, qədim tarixçi, coğrafsiyaşunas və səyyahların qeydlərindən istifadə etmək lazım idi. Axı belə bir möhtəşəm şəhərin adı hökmən bir yerdə qalmalı idi.

Doğrudur hələ tam sübut olunmasa da bə'zi materialların araşdırılması belə bir fikir söyləməyə imkan verir ki, haqqında danışığımız şəhər orta əsrlərdən Azərbaycan hökmətlərinin yay iqamətgahlarından biri olan Aluen şəhərinin xarabalığıdır. Aluen

şəhəri ölkəmizdə bir sıra mühüm tədbirlərin mərkəzi olmuşdur. Bu şəhərdə orta əsrlərin ən böyük məclislərdən biri çağırılmışdır. Mə'lumdur ki, V—VI əsrlər, bütün Azərbaycanda olduğu kimi Qarabağ əhalisinin də mə'nəvi mədəniyyətində ziddiyyətli bir dövr təşkil edir. Bu dövrdə də ölkədə vahid din kimi qəbul edilmiş xristianlıq bir tərəfdən qədim dini qalıqlara, digər tərəfdən Sasaniłər tərəfindən yayılmaqdə olan zərdüşt dininə qarşı mübarizə aparırıldı. Lakin ən dəhşətli o idi ki, xristianlıq dininin özündə ciddi parçalanma əmələ gəlmış və Zaqafqaziyada onun müxtəlif təriqətləri (monofizit, diofizit və nestorian) yaranmışdır. Bu təriqətlər də bir-biri ilə ciddi mübarizə aparırıldı. Beləliklə, ölkədə bir növ dini hərc-mərcilik dövrü hökm sürdü. Hami ölkə başçılarından bu ziddiyyətlərə son qoymağının tələb edirdi.

Salnaməçinin yazdığını görə, hətta ölkənin iri feodalları da din hərc-mərciliyindən narazı idilər.

Belə bir şəraitdə ölkənin bir sıra iqtisadi, siyasi və mə'nəvi vəziyyətini müzakirə edib, ümumi bir qərara gəlmək üçün xüsusi məclis çağırmaq zərurəti meydana çıxdı. Bu vaxt alban hökməarı III Vaçaqan (487—510) idi. O, Bərdədə otururdu. 488-ci ilin may ayında Vaçaqan özünün yay iqamətgahlarından biri olan Aluendə böyük məclis çağırıldı. Məclisə ölkənin bütün ali din xadimləri ilə birlikdə, ən iri feodallar da dəvət olunmuşdu. Onlar Dərbənddən, Qəbələdən, Şamaxıdan və

diger yerlərdən Qarabağa, Aluenə gəldilər. Məclisdə Vaqaqanın arvadı və oğlu da iştirak edirdi.

Ölkənin siyasi tarixində mühüm rol oynamış bu məclisin qərarından danışmazdan əvvəl, göstərməliyik ki bütün tarix ədəbiyyatında da Aluenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. Alimləri bu qənaətə gətirən səbəb budur ki, həmin məclis haqqında mə'lumat verən orta əsr tarixçiləri göstərilər ki, Aluen Bərdənin yaxınlığında idi.

Lakin Aluenin dəqiq yeri indiyə kimi heç kəsə mə'lum deyildir. Bərdə və Ağdam rayonları ərazisində aparılan axtarışlar nəticəsində mə'lum oldu ki, bu ərazilrdə Govurqaladan başqa belə bir şəhəri xatırladacaq abidə yoxdur. Digər tərəfdən isə Aluen məclisindən təxminən 150 il sonra, yəni VII əsrə yaşamış erməni coğrafiyaşunası Şiraklı Anani Zaqafqaziyaya aid tərtib etdiyi atlásında Aluen şəhərinin indiki Xaçın çayının orta axarında, onun sol sahilində olduğunu göstərmmişdir ki, bu da haqqında danışdığınışımız şəhər xarabalığının yeri ilə uyğun gəlir. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Govurqalanın yaxınlığındakı bir ərazi indi də «Əlvənd» dərəsi adlanır ki, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır.

Nəhayət, 1967-ci ildə əldə edilmiş bir mə'lumatı da bu faktlara əlavə etmək lazımdır. Həmin ildə Tərtər dərəsində aparılan arxeoloji tədqiqatlar nəticəsində Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində, Xotavəng mə'bədi abidələri kompleksindən əldə edilmiş üzəri zərif naxışlanmış bir ədəd yazılı daş örənilmişdir. Həmin yazida göstərilir ki, bu daş Aluendən götürülmüşdür. Daşın növü yoxlanıklärən aydın oldu ki, o Govurqala yaxınlığındakı Bozdağ daş mə'dənindəndir. Yeri gəlmişkən göstərməliyik ki, bir sıra başqa şəhərlərdə olduğu kimi Aluen də ətraf ərazi ilə birlikdə bə'zən vilayət adlanmışdır.

Beləliklə, yuxarıda göstərdiyimiz faktlar əsasında Govurqala ilə zəmanəmizə qədər gəlib çatmış şəhər xarabalığının Aluen olması ehtimalına gəlmək olar.

Alban hökmədarının qardaşının da burada dəfn olunması bunu bir qədər sübut edir.

Yeri gəlmişkən orta əsrlərin ümuməlkə miqyaslı böyük məclisi olan Aluen məclisinin qərarları ilə tanış olmaq zəruridir. Məclisin gündəliyində duran başlıca məsələ ölkədə dini hərc-mərcliyə son qoymaq, din xadimləri ilə dünyəvi feodallar arasında baş vermiş münaqişələrə son qoymaq və ölkədə fəaliyyət göstərən, həmçinin hökmədarın əsl dayağı olan kilsələrin iqtisadi əsasını möhkəmləndirməkdən ibarət idi.

Məhz bu məsələlər ətrafında məclis 20-yə yaxın maddədən ibarət xüsusi qərar qəbul etdi və bu qərarı məclis iştirakçılarının böyük əksəriyyəti imzaladı.

Qərara əsasən, ölkədə hamı xristianlığa vahid din kimi itaət etməli, müvafiq qanuna uyğun olaraq xalq kilsə xeyrinə vergilər verməli, məhkəmə işlərinə ölkənin ali ruhaniləri baxmalı idi.

Həmçinin məclisin qərarında yaxın qohumla evlənmək, qeyri dinlərə sitayış etmək, əsaslı səbəb olmadan arvad boşamaq və yenisini almaq qadağan olunmaqla, bu şərtləri pozanlar ölümlə hədələnirdi. Qərara əsasən bir sıra dünyəvi qanunlar dinin ixtiyarına verilməklə həm, geniş əhali kütłesi üçün məcburi dini qaydalar e'lan edilirdi.

Beləliklə, Aluen məclisi ölkədə dini hərc-mərcliyə son qoymaq, dünyəvi feodallarla din xadimləri arasında ümumi əlaqə yaratmaq işində bir növ həllədici oldu.

«DAŞA DÖNMÜŞ İNSANLAR»

Qarabağ ərazisində, xüsusilə düzən hissədə və dağ zirvələrində insan formasında hazırlanmış və ya üzərində insan təsviri həkk edilmiş daşlara təsadüf edilir. Yerli əhali arasında «Üç qızlar», «Çoban daşı», «Özündənbəy», «Gəlin qaya», «Qırıqız», «Hacı qəbri» və s. adlarla tanınan bu daşlar haqqında müxtəlif


əfsanələr yaranmışdır. Həmin əfsanələr müxtəlif variantda olsa da onda bir mühüm ümumi cəhət vardır. O da ondan ibarətdir ki, guya allah bu və ya digər səbəbdən həmin adamları daşa döndərmişdir. Misal üçün Ağdam rayonu Salahlı Kəngərli kəndi ərazisində olan «Üç qızlar» haqqındaki əfsanəyə görə guya üç bacı olan bu qızlar boranlı bir gündə azırlar. Məhz bu yerdə onların üzərinə canavarlar hücuma keçir. Qızlar allaha yalvarırlar ki, onları xilas etsin. Allah isə bu qızları daşa döndərməklə, onları canavarlardan xilas edir.

Daş heykəl (İlk orta əsrlərdə).

«Gəlin qaya» haqqındaki əfsanədə isə zorla əra verilmiş bir qızın taleyindən danışılır. Guya bu qız istəmədiyi nişanlısından xilas olması üçün allahdan onun daşa döndərilməsini xahiş etmiş və allah bu xahişi yerinə yetirmişdir.


Göründüyü kimi əfsanələrdə həqiqətə uyğun heç bir şey yoxdur.

Lakin bu növ daşlar Qarabağ ərazisində o qədər geniş yayılmışdır ki, istər-istəməz onlar tədqiqatçıların diqqətini cəlb edirdi. Hətta bir arxeoloji səfər zamanı Füzuli rayonunun Araz Dilağarda kəndi ərazisində arxeoloqların zarafatla «Bütər sarayı» adlandırdıqları bir təpə açılmışdır ki, orada onlarla «daşa dönmüş insan» vardır. Bu daşlar üzərində aparılmış tədqiqat işlərindən aydın olmuşdur ki, onlar



Qarabağın qədim sakinlərinin ibtidai dini təsəvvür formalarından biri olan bütپرəstliyin məhsuludur.

Hələ eramızdan əvvəl I minilliyin ortalarından başlayaraq bütün Azərbaycanda olduğu kimi Qarabağda da əhali arasında ruhlara inam tədricən allaha inamlı əvəz edilmişdir. İnsanlar bu dövrədə elə düşünürdü ki, guya təbiətdə hər şeyin öz allahı vardır. Bu allahları qədim Azərbaycan xalqı Şərqiñ bir sıra ölkələrindən fərqli olaraq, həmişə insan formasında düşünmüşlər.



Daş heykəl. İlk orta əsrlər.

Bu hal eyni zamanda insanların özlörini ilahiləşdirilməsi kimi ibtidai təsəvvürlə də bağlı idi. Ona görə də eramızdan çox-çox əvvəl yaranmış bu təsəvvür antik dövrədə formalışmış, bir növ hakim mövqe tutdu. Elə bu dövrədən Azərbaycanda, o cümlədən də Qarabağda çoxlu bütlər (allahlar) yaradıldı.

İnsan bütləri həm gildən kiçik formada, həm də daşdan iri həcmidə hazırlanırı. Azərbaycanın bir çox yerlərindən tapılmış bütlər bir qayda olaraq simməş halda aşkar edilmişdir. Həm də maraqlıdır ki, bütپرəstlik adəti üzrə dəfn edilmiş bir çox qəbirlərdə də oraya qoyulmuş bütlər sindirilmişdir. Dəqiq tədqiqatdan sonra aydın olmuşdur ki, bütlər müəyyən bir qanuna uyğunluqla sindirilmişdir. Yəni əksər bütlərdə qılça, qol və baş hissə kəsilmiş halda tapılmışdır. Tədqiqatçıların ehtimal xarakterli fikirlərinə görə bu bütlər qurban kəsilmişdir. Beləliklə, aydın olur ki, əvvəlcə insanlardan ibarət qurbankəsmə adəti eramızın ərəfəsində bütlərin qurban kəsilməsi adəti ilə əvəz edilmişdir.

Qeyd etməliyik ki, bütlərin sıniq halda tapılmasının digər səbəbi də, sonrakı illərin, yəni xristian islam dinlərinin özündən əvvəlki dinlərə qarşı mübarizə mövqeyi tutmasından irəli gəlmüşdir.

Lakin bu mübarizəyə baxmayaraq eramızın IX—XI əsrlərinə kimi Qarabağda bütپرəstlik adəti davam etmişdir. Lakin bu dövrədə Qarabağın dağlıq hissəsində (ərazidə yaşayan əhali əsasən həmin dövrədə xristian albanlardan ibarət idi) yaşamış ustalar daşdan hazırladıqları bütlərdə bir sıra dəyişikliklər edirdilər. Belə ki, bütləri xristianlar qırmasın deyə ona xristian dini əlamətləri verirlər. Yəni əvvəlki bütlərdən fərqli olaraq IX—XI əsrlərdə hazırlanmış bütlərin əlləri dirsəkdən bükülərək, heykəlin üzünə doğru qatlanmış halda təsvir edilir. Bu isə xristianlığın ilk döryündə dəfn adətinin bir forması olmuşdur. Elə buna görə də hazırda bu növ bütlərin əksəriyyəti salamat qalmışdır. Xristianlara elə gəldi ki bütlər qəbirüstü abidə olub, mərhumun qəbirdəki vəziyyətini təcəssüm etdirir. Ona

görə də ona dəymirdilər. Halbuki arxeoloji tədqiqatlar nəticəsində aydın olmuşdur ki, həmin abidələr əsl bütürin müəyyən dərəcədə dəyişilmiş formasından başqa bir şey deyildir.

Bütün deyilənlərdən aydın olur ki, yerli əhali tərəfindən daşa dönmüş insanlar adlandırılan bu abidələr büt-pərəstlik dini təsəvvürün təcəssüm forması olub insanın özünü ilahiləşdiriyi bir dövrün məhsuludur.

Onlar haqqında mövcud əfsanalərə gəlincə bu xalq tərəfindən yaradılmış və həqiqətlə əlaqəsi yoxdur.

QAYA ÜSTƏ QALA

Hələ eramızın III əsrindən inkişaf etməyə başlayan feodal istehsal üsulu getdikcə Azərbaycanda torpaq sahələrinin ayrı-ayrı adamların əlində toplanmasına səbəb olurdu. Butün iri torpaq sahiblərinin vəziyyəti heç də həmişə eyni olmurdu. Onların bəziləri həddindən artıq varlanıb qonşu mülkləri də özünə tabe etmək və beləliklə də öz nüfuzunu genişləndirməyə çalışırı. Bir başqalarının isə yararlı əkin sahələrinə zəruri ehtiyacı olduğundan, nisbətən zəif qonşusunun torpağını işğal etmək istəyirdi. Daha başqaları isə öz sürürlərini otarmaq məqsədilə yeni-yeni otaq sahələrini ələ keçirmək iddiasında olurdu. Bir sözlə, necə deyərlər, iki qoçun başı heç vaxt bir qazanda qaynamırdı, hərə özünü bir ağa hesab edən ayrı-ayrı feodallar, öz məqsədinə uyğun zəif qoşunları hesabına hakimiyyət dairəsini genişləndirməyə çalışırı. Əlbəttə, bütün bunlar heç də asanlıqla başa gölmirdi. Qonşuların mülkünü işğal etmək üçün çoxlu qurbanlar vermək lazımlı gəlirdi. Digər tərəfdən isə hər ehtimala qarşı, hər bir feodal öz ailəsinin və əyanlarının qayğısına qalmalı, feodal mühəribələri zamanı onların tam təhlükəsizliyini tə'min etməli idi.

Buna görə də ayrı-ayrı feodallar öz iqamətgahlarının ətrafında bir sıra müdafiə tədbirləri görməklə yanaşı, əlavə olaraq, təbii cəhətdən əlcətməz qayalar və ya dağlar üzərində möhtəşəm qalalar tikdirildilər. Cəsarətlə demək olar ki, Azərbaycanda elə dağ keçidi yoxdur ki, orada möhtəşəm bir feodal qalası olmasın. Azərbaycanda, o cümlədən də Qarabağda ayrı-ayrı feodallara məxsus qalalarla yanaşı, ümumölkə əhəmiyyəti daşıyan qalalar da inşa edilirdi. Belə qalalar bir qayda olaraq ölkənin paytaxtı olan şəhərlərin yanında, hərbi-strateji baxımdan əlverişli bir yerdə tikilirdi. Beləliklə, ümumiyyətlə feodal şəhərlərini bu növ köməkçi qalalarsız təsəvvür etmək çətindir. Təsadüfi deyildir ki, bu məsələ əsrlər boyu yaranmış şifahi xalq ədəbiyyatında da öz əksini tapmışdır. Xalq bayatlarının birində deyilir:

Əziziyəm qalasız,
Şəhər olmaz qalasız.
İndi ki, mon gedəri oldum
Siz sağlıqla qalasız.

Adətən feodal şəhərləri yaxınlığında tikilmiş üümümölkə əhəmiyyətli qalalar bir çox xüsusiyyətləri e'tibarilə ayrı-ayrı feodallara məxsus qalalardan fərqlənirlər. Üümümölkə əhəmiyyətli qalalar nisbətən böyük olmaqla, onlarda daimi qoşun saxlanılır və silah istehsali üçün e'malatxanalar olurdu. Xüsusi silah anbarları və ərzaq ehtiyati saxlamaq üçün quyular qazılırdı. Orada daimi qoşun saxlanıldıqından, bir çox ictimai binalarla yanaşı, yaşayış evləri də inşa edildi. Daimi, həm də gizli su ehtiyatları quyusu və s. düzəldilirdi. Beləliklə, üümümölkə əhəmiyyətli qalalar bir növ hərbi şəhərə çevrilirdi. Bu növ qalalar bu və ya digər səbəbdən öz hərbi əhəmiyyətini itirdikdən belə, möhtəşəm yaşayış yerlərindən birinə çevrilirdi.

Belə üümümölkə əhəmiyyətli qalalardan biri Bərdə şəhərinin təxminən 50—60 kilometrliyində, Tərtər çayı dərəsində tikilmiş Craberd qalası idi. Xarabalığı Ağdərə rayonunun Çardaxlı kəndi yaxınlığında olan bu qalanın adı haqqında bir neçə rəvayət vardi. Bə'ziləri bu sözün erməni dilində Sərt qala, bə'ziləri onun Crabert, yə'nı su ilə əhatə olunmuş qala, daha başqaları isə onun Carabert, yə'nı Car çəkilən yer mənası daşıdığını söyləyirlər. Lakin bizi onun adının mənşəyi ilə yanaşı, bu qalanın qədim Qarabağ tarixində, daha doğrusu Ümməzərbaycan tarixində oynadığı rol maraqlandırır.

Qala Torağay çayının Tərtər çayına töküldüyü yerdə çay səthindən təxminən 1500 m hündürlükdə sıldırıım qayalıqdan ibarət bir yüksəklikdə bina edilmişdir. O, üç tərəfdən su ilə, dördüncü tərəfdən isə sıldırıım sahili olan dağ yamacı ilə əhatə olunmuşdur. Qalaya vaxtilə iki yol olmuşdur ki, onların hər ikisi hazırda qalaya çıxməq üçün yararsızdır. Yollardan biri Torağay çayının sərt sahilini ilə, sıldırıım qayaları yonub, bə'zi yerlərdə isə qayada kiçik pilləkənlər düzəltmək vasitəsilə əmələ gətirilmişdir ki, hazırda bu yol əsrlər boyu yağış sularının və digər təbii hadisələrin tə'sirindən tamamilə dağınık, ancaq onun izi dövrümüzədək qalmışdır.

Qalaya gedən ikinci yol isə yeraltı olmuşdur. Yeraltı yolun gizli qalmasını tə'min etmək məqsədilə, onu Tərtər sularının daşla döydüyü bir sal qayadan başlamışlar. Sakinlər qayanın içərisini ovaraq düz qalanın cübbəxanasına (qalanın lap zirvəsində, yeraltı bir otaqdan ibarətdir) qədər böyük bir tunel qazmışdır. Tunelin bə'zi yerlərində lağımın ətrafi daşla hörülmişdi. Həmin tunel vasitəsilə qalaya çıxdıqda, ilk növbədə böyük bir otağa daxil olursan. İlk baxışda adama elə gəlir ki, bu otaqdan bayırə heç bir çıxış yolu yoxdur. Lakin diqqətlə baxdıqda otağın tavan hissəsinin ortasında bir adamın keçə biləcəyi dairəvi bir deşiyin açıldığı mə'lum olur. Lakin ən maraqlı cəhət odur ki, həmin deşik otağın tavanının öz daşından kəsilmiş, dairəvi qapaqla örtülmüşdür ki, bu da otaqdan çıxış yolunu gizlin saxlamaq üçün ən yaxşı vasitə sayılmışdır. Həmin deşikdən çıxdıqda üst otağa, daha doğrusu böyük bir zala daxil olursan. Zaldan isə artıq bayır çıxmaga qapı vardır. 1963-cü ildə bizim arxeoloji dəstəmiz, həmin yeraltı yol ilə qalaya

qalxıb, yolun bütün sirrlərini tədqiq etmişdir. Yeraltı yolun bir çox yerlərində pilləkənlər düzəldilmişdir.

Qeyd etməliyik ki, tabii cəhətdən bu qədər əlçatmadır bir yerdə tikilmiş bu qalanın sakinləri heç də, həmin təbii sərhədlərə arxayı olmamışdır. Onlar sildirrim qayaların başında ikiqat qala divarları da çəkmışdır. Təxminən hər 10—12 metrlikdə yarımdairəvi bürclərlə möhkəmləndirilmiş bu qala divarları öz dövrünün me'marlıq xüsusiyyətlərini özündə əks etdirmişdir. İstər bürclərin, istərsə də ara divarlarının bayır hissəsində hərbi məqsədlərlən istifadə üçün xüsusi mazqallar düzəldilmişdir.

Qalanın içərisində tikilmiş bütün binaların əksər hallarda, həm döşəmələrinin, həm də divarlarının müəyyən qismini qayalar təşkil edir. Hətta əksər hallarda ərzaq ehtiyatı saxlamaq üçün qazılmış quyular da sal qayaları yonmaqla əmələ gətirilmişdir.

Qalada diqqəti cəlb edən ən böyük tikililərdən biri öz dövrünün ən böyük zallarından olan ictimai binadır. Yeri gölmişkən qeyd edək ki, bu bina öz əvvəlki əzəmətini saxlamamışdır. Əsrlərlə arana-yaylağa köçən maldarlar onu uçurmuş, divar bəzəklərini isə məhv etmişdir. Lakin indiki vəziyyətinə əsasən, aydın etmək olar ki, həmin zalın üstü tağbənd formada örtülmüş möhtəşəm sütunlar ilə möhkəmləndirilmişdir. Zalın döşəməsi sal daşdan ibarətdir. Döşəmə o qədər səliqə ilə yonulub düzəldilmişdir ki, indinin özündə belə adamı heyran edir. Zalın qərb və şərq divarları, orada bitmiş iri gövdəli ağacların tə'sirindən dağılmışdır.

Adı hələ VII əsr mənbələrində çəkilən Caraber qalası Azərbaycan tarixində baş vermiş bir sıra möhtəşəm hadisələrin şahidi olmuşdur. Biz burada yalnız bir hadisəni, bilavasitə Carabertlə əlaqədar olan bir hadisəni oxuculara xatırlatmaq istəyirik. Bu hadisə eramızın 628—629-cu illərində olmuşdur. Mə'lum olduğu kimi bu dövrdə bütün Azərbaycanla birlikdə Qarabağ da İran Sasani dövlətinin hakimiyyəti altında idi. Lakin Zaqafqaziya uğrunda uzun müddət mübarizə aparmış Bizans, bu ərazilərdə Sasani hökmənlığını görmək belə istəmirdi. Uzun illər bu yerlər üstündə Bizans ilə Sasaniların arasında dəhşətli mühəribələr olmuşdur ki, bu mühəribələr içərisində əsas döyüş meydanlarından biri Qarabağ ərazisi idi. Sasani'lərlə mühəribədə Bizans şimal köçəri tayfalarından Xəzərlərlə müqavilə bağlayıb, Azərbaycanı əl keçirmək üçün onların qüvvəsindən istifadə edirdilər. Belə bir müqavilə əsasında Azərbaycana ikinci dəfə ordu göndərən Xəzər xaqanı, hərbi sərkərdə tə'yin etdiyi oğlu soyuqqanlı Şada belə bir tapşırıq verdi: «Əgər o ölkənin (Azərbaycanın) hökuməti və hörmətli adamları oğlumun görüşünə gəlib, sakitcə bütün şəhər, kənd və qalaları, həmçinin ticarət məntəqələrini, bir sözlə bütün ölkəni öz vari ilə bizə versələr, onda sən də imkan ver ki, onlar yaşayıb mənə xidmət etsinlər. Əgər belə etməsələr, onda 15 yaşından yuxarı bütün kişiləri qırmalı, qadınları isə mənə və özünüzə qul və xidmətçi kimi saxlamalı».

Belə bir tapşırıq alan Xəzər qoşunlarının sərkərdəsi Şad o zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi

göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Bu vaxt İran canişini sərkərdə Şadın xəbərdarlıq məktubunu kənara qoyub, bütün şəxsi əmlakını, həmçinin ölkədən əlinə keçən xeyli var-dövləti götürüb İrana qaçıdı. Ölkənin yegana salahiyətli şəxsi olan və həyatının böyük bir hissəsini Sasani hökmədarları tərəfindən həbsxanada keçirmiş Viro öz xalqını Xəzər qırğıından qurtarmaq haqqında dərin düşünməli oldu.

Viroya elə gəlirdi ki, bərk ayaqda qaçmış olan canişin Sema, İrandan böyük ordu götürüb onun köməyinə gələcəkdir. Lakin onun bu ümidi boşça çıxdı. Başı tac uğrunda mübarizəyə qarışmış Sasani hökmədarları Azərbaycanı tamamilə yaddan çıxarmışdır. Ona görə də Viro ölkəni xilas etmək üçün Xəzərlərlə danışaq aparmağa başladı. Xəzərlərlə danışqla yanaşı, Viro xüsusi qasid vasitəsilə İrana məktub göndərib, onlardan kömək istədi. Vironun bu taktikasını başa düşən Xəzərlər danışığı kəsib, Azərbaycan üzərinə tə'cili hücum hazırlaşdırılar. O zaman Xalxal şəhərində (indiki Qazax rayonudur) yerləşmiş olan Xəzərlər öz ordularını üç hissəyə bölüb püşk atmaq yolu ilə Azərbaycanı həmin hissələr arasında böldülər. Kiçik Qafqazın şimal ətəklərində dəhşətli döyüslər başlandı. Bu vaxt Viro və ölkənin digər adlı-sanlı adamları bir sıra müdafiə tədbirləri görmək üçün öz dövrünün ən e'tibarlı sığınacaq yeri olan möhtəşəm Carabert qalasında yerləşdirilər. Mənbələrin verdiyi mə'lumata görə, bu qala bütün Zaqafqaziyada özünün e'cazkar möhkəmliyi ilə fərqlənirdi.

Döyüslərin qızığın vaxtı Şad yenidən Vironun yanına elçi göndərib, ona aşağıdakı sözlərlə müraciət etdi: «Sənə nə əmr edirəmsə onu da et. Ölkəni təhvil ver. Bununla da sən özünü, ölkənin adamlarını, evləri və xiyabanları xilas etmiş olarsan. Əğər buna e'tiraz etsən, onda əmr edəcəm səni tutub qolları sarıqlı halda mənim yanımı gətirsinlər». Şadın bu hədəsinə cavab olaraq Viro ölkəni talan və qarətlərdən qurtarmaq məqsədi ilə zadəganları, vilayət başçılarını, ordu rəhbərlərini din xadimlərini və başqalarını Carabert qalasına toplayıb, yuxarıda təsvirini verdiyimiz zalda yiğincaq çağırıdı. Yiğincaqdə ölkənin taleyi məsələsi həll olunurdu. Məsələ kəskin idi. Ya ölkəni tabe etmək, yaxud da ciddi müdafiə tədbirləri görmək. Hərtərəfli müzakirədən və qüvvələrin münasibətini ölçüb-biçdikdən sonra, məclis iştirakçıları Vironun təklifi ilə ölkəni, əhalini amansız qırğından xilas etmək üçün məsləhətin sülh yolu ilə həllini qərara aldılar. Elə həmin gündən böyük hədiyyələr toplayan Viro, bir dəstə adlı-sanlı adamlı Şadın hüzuruna getmək qərarına gəldi. Bu zaman Şad və onun qoşunları Bərdə şəhəri yaxınlığında məskən salmışdır. Vironun gəlisiini eşidən Şad ona təntənəli qəbul düzəltdi. Danışqlar zamanı Şad Xəzərlər tərəfindən əsir alınmış çoxlu kişi və qadınları, hətta erməni və gürçü əsirlərini belə azad etdirdi. Lakin ölkə Xəzər xaqanına böyük xəraclar verməli oldu. Həmin ildə ölkədə böyük taun xəstəliyi yayıldı və Viro da bu xəstəliyə tutularaq, çox güman ki, Carabert qalasında vəfat etdi.

Uzun müddət Qarabağda yaşamış və burada özünün ən böyük əsəri olan «Məcəllələr» kitabının müəllifi Mxitar Qoş Alban (Azərbaycan) katolikosu Vironu «Müqəddəs insan, öz comərdliy ilə parlayan bir adam» adlandırmışdır.

Qaya üstündə qala adlandırdığımız Carabertin həyatından gətirilmiş bu kiçik hekayət onun möhkəmliyi ilə Azərbaycan tarixində tutduğu mövqeyi azacıq da olsa gözümüz qarşısında canlandırır. Qeyd etməliyik ki, son zamanlara qədər məhz bu qalanın adı ilə Yuxarı Qarabağın bir hissəsi Carabert adlanırdı.


BEŞİKLIDAĞ ƏFSANƏSİ VƏ HƏQİQƏT

Beşiklidağ Kiçik Qafqazın Cənub-Şərq qollarından biri olub, Ağdam-Ağdərə şose yolunun sağ tərəfində Xaçın çayının sağ sahilindədir. Onun cənub tərəfdən zirvəsində möhtəşəm bir divar qalığı vardır.

Xaçınçay tərəfdən isə dağın sıldırıım döşündə böyük bir kaha görünür. Beşiklidağ haqqında xalq arasında əfsanənin yaranmasına da məhz bu abidələr səbəb olmuşdur. Əfsanəyə görə guya bu dağ xalq qəhrəmanı Koroğlunun Çənlibel diyarıdır. Haqqında danışdığımız bina onun evi, sıldırıım qayadakı kaha isə Qıratın tövləsidir, əfsanəni həqiqətlə yoxlamaq üçün həmin dağda aparılmış elmi axtarışlar bu abidələrin əsil mahiyyətini aydınlaşdırır. Mə'lum oldu ki, Beşiklidağın Xaçınçay tərəfdən sıldırıım hissəsində görünən kaha təxminən 7—8 yüz il bundan əvvəl sünü surətdə düzəldilmiş bir kilsədir. Çay səthindən təxminən 500 m. yüksəklilikdə yerləşən bu sahədə xüsusi mehrabi olan kilsə, müqəddəslərin dəfn edilməsi üçün xüsusi qəbiristanlıq və ibadətçilərin istirahəti üçün gözəl meydança düzəldilmişdir. Kilsəyə yol qayanın üzü ilə, bir ayağı sıqışa biləcəyi pilləkənlər düzəldilməklə çəkilmişdir. Yolboyu qayanın üzərində gözəl sənətkarlıqla xristianlığın dini embleması olan xaç təsvir edilmişdi. Kahaya (kilsəyə) yaxınlaşdıqda qaya üstündəki təsvirlər artır. Burada xaçlarla yanaşı at təsvirləri, stilistik insan təsvirləri və s. həkk edilmişdir. Sal qayada tunel formasında yonularaq düzəldilmiş kilsədə mehrab, adı kilsələrdə olduğu kimi baş tərəfdə deyil, yandadır. Bu isə qibləgahı çəsdirməməq üçün qəsdən kilsənin qərb hissəsində təxminən 7x5 m ölçüdə daş yonularaq xüsusi meydança hazırlanmışdır. Meydançanın döşəməsində qurbangahlar adlanan çalalar vardır. Kəsilen heyvanın qanı axması üçün qaya üzərində arxcıqlar çizilmişdir. Bundan əlavə döşəmədə həm xaç, həm də orta əsr oyun növlərindən olan damavarı lövhələr qazılmışdır. Bu düzəngahın qərbində, sıldırıım qayada dairəvi bir deşik açılmışdır, diametri 50—60 sm olan həmin deşik qərbənən təhlükəni izləmək üçün düzəldilmişdir. Kilsədən və düzəngahlıqdan bir qədər aşağıda qəbiristanlıq salınmışdır. Burada qaya uzununa yonulmuş, sonra isə orada sal daşın içərisində qəbir düzəldilmişdir. Qəbirlərin ağızına daşdan xüsusi qapaq qayırlımıştı.

Bəs necə olmuşdur ki, dindarlar öz ibadət evlərini belə bir sıldırıım qaya üzərində inşa etmişlər? Bu suala cavab vermək üçün qısaca da olsa Azərbaycanda

xristianlığın tarixinə nəzər salaq. Mə'lum olduğu kim hələ IV əsrin 20-ci illərində çar Urnayrin hakimiyyəti dövründə Albaniyada (qədim Azərbaycan ərazisində) xristianlıq dini qəbul edilmiş və tezliklə dövlət dininə çevrilmişdi. Mənbələrin verdiyi mə'lumata görə xristianlıq Qarabağda daha müvəffəqiyyətlə yayılmışdır. Xristian kahinləri ölkədə dinin ağalığını tə'min etmək üçün hər yerdə kütłəvi surətdə kilsə tikintisi aparmışlar. Azərbaycanın ərəblər tərəfindən işgalinə və burada islam dininin qələbəsinə qədər təxminən 400 illik bir dövrdə bütün ölkədə xristianlıq hakim din olmuşdur. Lakin islam dini də bütün Zaqqafqaziyada



Xudafərin. On beş aşırımlı körpü.

olduğu kimi Azərbaycanda hər yerdə yayılmışdır. Xüsusi şəhərə əhalisi öz köhnə xristianlıq dinini qismən də olsa saxlaya bildi. Hətta ərəb müəllifi İbn Xəldun yazırkı ki, ərəblər dağlıq yerlərə çox həvəs göstərmirdilər. Bu və digər siyasi səbəblər üzündən Qarabağın əksər düzən hissəsində islam dini IX əsrən sonra qələbə çala bildisə, onun dağlıq hissəsində yaşayan əhalisi öz köhnə xristianlıq dinində qaldı. Beləliklə, IX əsrən sonra Qarabağın düzən hissəsində yaşayan əhalisi ilə onun dağlıq hissəsində yaşayan əhalisi bir-birindən din ayrışı düşdü. Bu isə tarixən bir olan bu xalqın getdikcə biri-birindən özgələşməsi üçün şərait yaratdı. Kiçik bir ərazidə xristianlıq dinində qalmış Dağlıq Qarabağ ərazisi akademik N. Y. Marr demişkən erməni Qriqorian kilsəsinin mülkünə çevrildi. Bu məsələni daha dəqiq öyrənmiş görkəmli tarixçi İ. Petruşevski isə haqlı olaraq göstərir ki, Dağlıq Qarabağda kilsə yerli əhalinin «erməniləşməsi üçün silah rolunu oynadı». Sonralar bu hadisəyə sür'ət verən bir sıra başqa amillər də olmuşdur ki, biz onlar üzərində dayanmayacayıq. Lakin onu demək lazımdır ki, tarixən öz dini müstəqilliyini qoruyub saxlamağa çalışan Dağlıq Qarabağın din xadimləri öz ibadətgahlarını ayrı-ayrı dini tariqətlərdən və hətta yad dinlərdən qoruyub saxlamaq üçün kilsələri mahz sildirib yerlərdə, dağ zirvələrində, çətin keçidlərdə tikdirildər ki, bunlardan biri də haqqında danişdigimiz Beşiklidağ kilsəsidir. Bu növ kaha-kilsələr Qarabağın digər yerlərində də, xüsusi şəhərə Tərtərçay dərəsində də inşa edilmişdi. Beşiklidağın ikinci abidəsi, yəni Şahbulagı tərəfdən zirvədə görünən bina qalığı də sonrakı dövrlərə aiddir. Onun yaranması tarixi belədir.

Qarabağ xanı Pənah Əli xan özüne ilk iqamətgah olaraq məşhur Bayat qalasını tikdirmişdi. Lakin Qarabağ məliklərinin bir neçəsinin təşəbbüsü ilə Şəki xanı Hacı Çələbi xan Pənah Əli xanın artmaqdə olan qüdrətinə son qoymaq üçün XVIII əsrin 40-ci illərinin sonunda Bayat qalasını mühasirəyə aldı. Əvvəlcədən

ciddi döyüş hazırlığı aparmış Pənah Əli xan bu vuruşmada möhtəşəm qələbə qazandı. Lakin o, hiss etdi ki, bir qala ilə düşmənlər arasında dayanmaq gələcəkdə də dəhşətli nəticələrə səbəb ola bilər. Ona görə də Pənah Əli xan gözel təbiəti, əlverişli coğrafi mövqeyi olan Şahbulağın yaxınlığında növbəti bir qala tikdirməyi qərara aldı. Az bir vaxt içərisində Pənah Əli xan Şahbulağında möhtəşəm bir qala, məscid, hamam və s. tikdirdi. Bayat qalasında olduğu kimi burada da xüsusi bazar məhəlləsi salındı. Hazırda xarabalıqından göründüyü kimi bu qala düzən bir yerdə bina edilmişdir. Ona görə də uzaqlardan gələcək düşmən qoşunlarını görmək və bu barədə qalaya xəbər vermək üçün xüsusi gözətçi məntəqələri olmalı idi. Ətrafi görmək üçün nisbətən yüksək bir yer olan Beşiklidağın zirvəsi belə bir qaraulxana üçün əlverişli idi. Odur ki, Pənah Əli xan burada xüsusi qaraulxana binası tikdirdi. Əgər qaraulxanada dayanmış gözətçi düşmən təhlükəsi hiss etsə idi, onda xüsusi məş'əl yandırmaqla qalaya xəbər verirdi. Hazırda yalnız iki divarı salamat qalmış bu bina çox güman ki, Şahbulaq qalasının gözətçi məntəqəsi olmuşdur. Bu növ gözətçi məntəqələri cənubdan gələn yol üstündə, Ağdam rayonunun Gülablı kəndi ərazisindəki Çıraqlıtəpə və Füzuli şəhəri yaxınlığındaki Qaraköpəktəpə üzərində inşa edilmişdir. Bu məntəqələrdən gözətçilər bir-birini asanlıqla müşayiət etmişlər.

Bütün deyilənlərdən aydın olur ki, Beşiklidağ haqqında Koroğlu ilə əlaqədar xalq arasında yayılmış əfsanənin həqiqətlə heç bir əlaqəsi yoxdur. Lakin dağdakı abidələrin möhtəşənliliyi və dağın öz əzəməti belə bir əfsanənin yaranmasına səbəb olmuşdur.

QANLIQALA

Orta əsr səyyahlarından biri haqlı olaraq ibarə ilə demişdir: «Əgər Qarabağı görmək istəyirsənsə Tərtərçay vadisinə baş çək».

Doğrudan da, təbii-coğrafi cəhətdən son dərəcə füsunkar bir guşə olan Tərtərçay vadisinin Kiçik Qafqazda özünə məxsus yeri var. Vaxtilə Qarabağın yaylaq hissəsi ilə düzənnini birləşdirən köç-karvan yolunun keçdiyi bu dərə xalqımızın çoxəsrlik tərrixini özündə əks etdirən müxtəlif növlü abidələrlə zəngindir. Onların əksəriyyəti əlcətməz qayaların zirvəsində salınmış mürəkkəb me'marlıq elementlərinə malik olan qalalardan, dini ibadət komplekslərindən, qaraulxanalardan və müvəqqəti yurd yerlərindən ibarətdir. Vadi, həmçinin, Azərbaycan tarixi ilə bağlı bir çox hadisələrin baş verdiyi ərazilərdən biridir. Tərtərçay vadisinin ən mühüm abidələrindən biri Xotavəng mə'bədi kompleksidir. Tərtər çayının sol sahilində inşa edilmiş bu abidə əfsanəyə görə İsanın 12 şagirdindən biri olan apostol Faddeyn qəbri üzərində, I əsrədə tikilmişdir. Hal-hazırda mövcud olan mə'bəd kompleksi, əsasən, XIII əsrədə inşa edilmiş baş kilsədən, yardımçı binalardan, bir neçə sövmədən, şərab istehsalı

e'malatxanasından, mehmanxana binasından, qurbangahdan və bütün bunları əhatə edən qala divarlarından ibarətdir.

Mə'bədin yazılılarından birində burada Qarabağın Xaçın hökmardalarından bir çoxunun və hətta XIII əsrin görkəmli Alban hökmərini Həsən Calalın arvadı Mina xatunun dəfn olunduğu göstərilir.

Burada həmçinin, öz dövrünün nüfuzlu nəslə malik Arzu xatunun adına da xeyli xatırə yazıları vardır.

Xotavəng mə'bədi kompleksi sahibləri öz dövrünün iri feodallarından olmuş və ölkənin istər siyasi, istərsə də iqtisadi həyatında hərtərəfli rol oynamışlar. Xotavəngdə XIII əsrin görkəmli Alban ziyalısı Mxitar Qoş da olmuş və orada xatırə üçün nişandaş da qoymuşdur.



Müqəddəs Yelisey mə'bədində
daşda atlı təsviri.

Tərtər dərəsinin ən mühüm abidələrindən biri də məşhur alban tarixçisi Moiseyin doğulduğu Kalankat yaşayış yeridir. Murov dağının cənub ətəklərində, Tərtərcayın sağ sahilində, hər tərəfi meşə ilə əhatə olunmuş bu şəhər təbii-coğrafi cəhətdən gözəl bir guşədə salınmış və kiçik dağ çayı ilə iki hissəyə bölünmüştür. Əvvəlcədən qeyd edək ki, şəhər hərbi strateji baxımdan son dərəcə əlverişli bir yerdə olub, bütün keçidlərdə dairəvi bürclərdən ibarət xüsusi qaraulxanalarla əhatə olunmuşdur. Bürclərin içərisi, daha doğrusu birinci mərtəbəsi, silah saxlamaq üçün istifadə olunmuşsa, II mərtəbə ancaq əsgərlərin dayanması üçün nəzərdə tutulmuşdur. Bürclərin

demək olar ki, hamısı mazqallı idi.

Kalankat şəhərində kəşfiyyat işləri zamanı, buranın ictimai və yaşayış binalarının qalıqları, mə'bəd kompleksləri və istehsalat ocaqları aşkar edilmişdir. Şəhərin ərazisində müxtəlif məzmunlu çoxlu epiqrafik abidələr (daş kitabələr) mövcuddur.

Arxeoloji axtarışlar zamanı şəhərin ərazisində XII əsrdə aid bitki yağı istehsal edən e'malatxana aşkar edilmişdir. Bundan əlavə şəhərdə daşışləmə, dulusuluq və dəri e'mali kimi sahələr də geniş inkişaf etmişdir.

Tərtər dərəsində diqqəti cəlb edən abidələrdən biri də yerli əhalinin arasında Qanlıqala adı ilə məşhur olan Laçinqala abidəsidir. Tərtərcayın sol sahilində, indiki Ağdərə—Kəlbəcər yolunun sağında, sildirim bir qayalıqda salınmış bu qalaya yerli camaat «quşqonmaz» da deyir. Laçinqala haqqında ilk mə'lumata XIII əsr gəncəli tarixçi Kirakosun əsərində təsadüf olunur. Onun fikrincə, Laçın qayasındaki Qanlıqala XII əsrə Xaçın hökməriliyinin gücləndiyi bir vaxta, təkcə qonşu feodallardan deyil, həm də yadelli işgalçılardan müdafiə olunmaq üçün tikilmişdir.

Bura Qanlıqala deyilməsinin səbəbi isə o idi ki, XIII əsrin əvvəllərində monqol-tatarlar Tərtər dərəsinə hücum edərkən, əhalinin böyük bir qismi özünün qırğından xilas etmək üçün məhz Laçınqaya qalasına pənah gətirmişdir. Qalanın müdafiəsi işini Xaçın hökmdarı Həsən Calalın anası, gürçü çarı Tamaranın yanında yüksək dövlət vəzifələrinə sahib olmuş Zəkəriyyə və İvanənin bacısı Arzu xatun öz öhdəsinə götürmüştü. İlk vaxtlar doğrudan da qalada yerləşən əhalinin təhlükəsizliyi tə'min olundu. Lakin bu uzun çəkmədi. Təxminən 1240-ci ilin sonunda monqol tatarlar qalanı mühasirəyə alıb əhalini elə vəziyyətə saldılar ki, onların bir çoxu özünü qayadan atdı, digərləri isə qılıncañdan keçirildi. Tarixçinin yazdığını görə qırğın nəticəsində çay qan ilə dolmuşdu. Qayanın döşündən qan sel kimi axındı. Yəqin ki, məhz buna görə də əhali bu qayanı Qanlıqala adlandırır. Hal-hazırda Laçınqaya qalasının xeyli yerüstü abidələri mövcuddur. Bunların içərisində qala bürcləri, yeraltı yolun qalıqları, su təchizatı sistemi, ictimai və yaşayış binalarının qalıqları xüsusi yer tutur.

Hal-hazırda Qanlıqala yerli əhalinin ziyarətgahına çevrilmişdir. Sanki bu qala yadelli işgalçılara qarşı mübarizə rəmzi kimi əsrlərlə xalqımızın yaddaşında müqəddəsləşmişdir.

NİCAT KÖRPÜLƏRİ

Araz çayı xalqımızın tarixində ikimənli mövqe tutur. Bir tərəfdən o qədim yazılı mənbələrdə qızıl vadisi olan və ya cənnətdən axan çay adlanıb, həyat çayı, dirilik suyu hesab edilirsə, digər tərəfdən bu çay təsəvvürümüzə xalqımızı bir-birindən ayıran, onları həsrətdə qoyan bir sədd kimi canlanır. Hər iki təsəvvürün əsası vardır. Uzun əsrlər cənnətdən axan çay kimi təsəvvür edilib, ziyarətgaha çevrilən bu çay, 1813—1828-ci illərdə Rusiya ilə İran arasında bölüşdürülmüş Azərbaycanı bir-birindən ayıran qalaya çevrildi. Lakin bütün bunlara baxmayaraq hər halda Araz çayı Azərbaycanın qan damarlarından biridir. Lakin biz burada heç də Araz çayını tədqiq etmək fikrində deyilik. Söhbət bu çayın üzərində zəmanəmizə qədər gəlib çatmış və Cənubla Şimali Azərbaycanı birləşdirən yeganə yol olan Xudafərin körpüləri haqqında gedəcəkdir.

Bir-birindən 800 m aralı, Araz çayının ən dar yerində tikilmiş olan bu körpülər öz dövrünün son dərəcə mürəkkəb mühəndis qurğularıdır.

Hər iki körpü bir-birindən istər tikinti materialı, istər inşaat texnikası, istərsə də aşırılarının sayı e'tibarılə ciddi surətdə fərqlənirlər.

Körpülərdən biri ağ daşdan inşa edilmiş, on bir aşırımlıdır. Hündürlüyü 12 m, uzunluğu isə 130 m olan bu körpünün aşırıları suyun tə'sir gücünə uyğunlaşdırılmışlaraq müxtəlif ölçülərdə tikilmiş və xüsusi dalğayaran qurğularla əhatələnmişlər. Dalğa yaranlar çay daşından tikilmişdir. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış müqavilədən sonra körpünün hər iki sahilə çıxan hissəsi partladılmış və yararsız hala salımmışdır.

Körpü haqqında mənba mə'lumatları olduqca azdır və yalnız XIII əsr müəlliflərindən biri onun VIII əsrə inşa edildiyini qeyd edir.

Daş körpüdən cənubda, yəni çayın aşağı axarında bishmiş kərpicdən daha bir körpü inşa edilmişdir. Çay bu hissədə bir qədər enli olduğundan, kərpic körpünün uzunluğu və buna müvafiq olaraq aşırımların sayı da daş körpüyə nisbətən çoxdur.

Belə ki, bu körpünün uzunluğu 200 m, eni 4,5., aşırımların sayı isə 15-dir. Bu körpü üçün də xüsusi dalğayaranlar inşa edilmişdir. Körpünün tikinti texnikası, kərpiclərin ölçüsü və bünövrə materialları onun XIII əsrə inşa edildiyini söyləməyə imkan verir. Xudafərin körpülərinin tikilməsi ilə bağlı iki əsas qaranlıq məsələ vardır. Bunlardan biri bu körpülərin nə üçün qoşa olmasıdır. Yəni biri dağılmamış, nə üçün ikincisi tikilib? İkinci qaranlıq məsələ isə ondan ibarətdir ki, nə üçün bu körpülər məhz burada tikilmişdir. Çünkü Xudafərinin tikildiyi ərazi karvan yolu üçün coğrafi cəhətdən o qədər də əlverişli deyildir.

Bu məsələlərlə əlaqədar olaraq tədqiqatçılar arasında olduqca müxtəlif fikirlər mövcuddur. Hər şeydən əvvəl nə üçün bu körpülər qoşa tikilmişdir sualına cavab verməyə çalışacağam. Qeyd etmək istəyirəm ki, bu məsələni tədqiqatçılar bir neçə amil ilə bağlayırlar. Birinci fikrin tərəfdarları belə iddia edirlər ki, guya daş körpü yarasız hala düşdüyündən ikinci körpü tikilmişdir. Bu fikir düz deyil, çünkü ən qədim körpü XIX əsrə zorla uçurdulmuşdur. Özü də tam uçurda bilməmişlər.

İkinci körpü isə indinin özündə də yararlıdır. Ona görə də «bir körpü yararsız olduğu üçün o birisi tikilmişdir» ideyası ilə razılışmaq qeyri-mümkündür. İkinci güman ondan ibarətdir ki, (bizim fikrimizcə) körpüləri ayrı-ayrı feodallar tikdirmiş və ancaq gömrük haqqı almaq və beləliklə də varlanmaq məqsədi güdmüşlər. Şərqdə və qərbdə belə hallar olmuşdur.

Nəhayət, üçüncü güman ondan ibarət olmuşdur ki, birinci körpü ikincisi üçün xilasedici rolunu oynamışdır. Yəni birinci körpü və onun dalğa yaranları sel vaxtlarında suyun gücünü qismən azaltmış və ikinci körpüdən sərbəst və təhlükəsiz gediş-gəlişi tə'min etmişdir.

Nəhayət, daha bir güman da ondan ibarətdir ki, guya körpülərdən biri nəqliyyat üçün, digəri isə mal-qara üçün nəzərdə tutulmuşdur. Hər halda bəhs etdiyimiz məsələ əlavə tədqiqatlar tələb edir. Xudafərin körpüləri ilə əlaqədar qaranlıq məsələlərdən biri də bu körpülərin nə üçün məhz burada, karvan yolu baxımından coğrafi cəhətdən qeyri əlverişli bir yerdə tikilməsidir. Bu körpülər nə Ərdəbil—Beyləqan və nə də Təbriz—Culfa yolu üzərində deyil, yol üçün əlverişsiz olan cənubdan Qaradağ, şimaldan isə boş səhralıqla qarşılaşan bir keçiddə inşa edilmişdir. Bu məsələ ilə əlaqədar iki ehtimal söyləmək olar: birinci ehtimala görə, Xudafərin körpüləri heç də karvan-ticarət yolu üzərində deyil, məhz hərbi-strateji cəhətdən əlverişli yerdə tikilmişdir. İkinci ehtimala görə, ərəblərin Azərbaycanı işgalından sonra cənubdan Qaraçay vadisi ilə Təbriz—Beyləqan, Bərdə—Tiflis istiqamətində yeni ticarət yolu mövcud olmuş və bu yol üzərində də körpülər inşa edilmişdir. Lakin çox da böyük əhəmiyyətli olmayan, çətin dağ

keçidləri ilə qarşılaşan yol üzərində belə möhtəşəm, həm də qoşa körpülərin inşası ağlabatan deyildir. Tədqiqatlar göstərir ki, birinci fikir, yəni körpülərin hərbi-strateji məqsədlə inşa edilməsi ehtimalı həqiqətə daha uyğundur. Bu fikri təsdiqləyən iki əsas fakt mövcuddur. Əvvəla bu ərazidə qədim və orta əsrlərdə karvan ticarət yoluñun keçməsi barədə heç bir mə'lumatın mövcud olmaması və bunun üçün də təbii-coğrafi şəraitin əlverişsiz olması.

Digər fakt ondan ibarətdir ki, Xudafərin körpülərinin hər iki tərəfində, hərbi-strateji baxımdan əlverişli bir yerdə qaraulxanalar tikilmişdir. Şimal tərəfdəki qaraulxana çay səviyyəsindən xeyli yüksəklikdə tikilib, hal-hazırda yerli əhalisi arasında Qız qalası adlanır, cənubdakı qaraulxana isə daş körpünün qəşərində olub, son dərəcə mürəkkəb quruluşa malikdir. Təcrübə göstərir ki, belə qaraulxanalarancaq hərbi baxımdan vacib obyektlərin müdafiəsi naminə inşa edilmişdir.

Hal-hazırda Xudafərin körpüləri ərazisində tədqiqat işləri aparılır. Yəqin ki, yaxın gələcəkdə bu köpülərin daha yeni-yeni sırları açıqlanacaqdır.

AYRICA DÖVLƏT

Mə'lum olduğu kimi Azərbaycan V—VI əsrlərdə Sasani canişinləri tərəfindən idarə olunurdu. Onların mərkəzi əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhəri idi. Canişinlər ölkədə bütün hüquqları öz əllərinə almışdır. Onların qoyduğu həddindən artıq vergi sistemi xalqı zara göttirmişdi. Odur ki, yerli feodallar dəfələrlə Sasaniłər əleyhinə üsyən qaldırmışdılar. Digər tərəfdən də Sasani imperiyası ilə Bizans arasındaki uzun-uzadı müharibələrdən zara gəlmış Azərbaycan feodalları zülmdən xilas olmaq üçün müxtəlif yollar axtarırdılar. Belə bir şəraitdə Sasani hökmədarları Azərbaycan kimi iqtisadi cəhətdən əhəmiyyətli, hərbi strateji cəhətdən isə son dərəcə əlverişli bir ölkəni əldən buraxmamaq üçün 551-ci ildə buradakı Sasani canişinlərinin bir sıra hüquqlarını ləğv edib, həmin hüquqları yerli feodallara verdi.

Belə hüquqlardan ikisi daha böyük əhəmiyyət kəsb edirdi. Birincisi vergi yığmaq hüququ, ikincisi isə qoşuna rəhbərlik etmək hüququ idi. Yuxarıda göstərilən qərara əsasən hər iki hüquq canişinlərdən alınıb, yerli feodallara verildi. Bu isə yerli feodalların müstəqillik meyllerinin güclənməsinə səbəb olur. Odur ki, VI əsrin sonu, VII əsrdən başlayaraq Azərbaycanda bir sıra feodal hökmərənliyi yarandı. Onlardan ən böyüyü Aranşahlar adlanan Girdiman dövləti və Şirvanşahlar adlanan Şirvan dövləti idi.

Azərbaycanın cənub-qərbində isə Sünik dövləti yaranmışdı. Həmin dövrdən Qarabağın böyük bir hissəsi (əslində əksər hissəsi) Sünik dövlətinin daxilində idi. Hatta bu zaman dövlətin (hökmərənliğin) mərkəzi indiki Xocavənd rayonuna köçürülmüşdü.

Erməni tarixçisi Sebosun verdiyi mə'lumata görə 571-ci ildə Sünik hökmdarı Vahan Sasani hökmdarı Xosrova məktub yazıb bildirir ki, «onun mərkəzini Atropaten sərhəddinə gətirsin, ölkənin arxivini Dəbil şəhərində Beyləqan şəhərinə köçürsün və erməni sözünü Sünik hökmərlığının üzərində götürsün». Sasanilər bu məktubda yazılınlara əməl edir, Süniyi Ermənistanın inzibati bölgüsündən çıxararaq, Atropatenə daxil edir. Bu dövrdən ayrıca hökmdarlıq olan Sünik (ərazisi əsasən Zəngəzur dağlarından Şərqə və bütün Dağlıq, qismən də düzənlik Qarabağ əhatə edirdi) dövlətinin öz qoşunu, gerbi və bayraqı vardı. IX əsrə kimi bütün Zaqafqaziyanın həyatında görkəmli rol oynayan Sünik dövləti IX əsrə qismən parçalandı. Elə bu vaxtdan da ayrıca Xaçın knyazlığı adlı Qarabağ dövləti yarandı. Bu knyazlığın başında Sasani şahlarının qohumu olan Mehranilər sülaləsinin ayrı-ayrı nümayəndələri dururdu.

XIII əsr bu knyazlığın həyatında ən parlaq dövrdür. Bu dövrdə knyazlığın başında, tarixdə məşhur olan Həsən Calal dururdu. Həsən Calalın dövründə Xaçın hökmdarlığının (Qarabağ hökmdarlığının) sərhədləri o qədər genişlənmişdi ki hətta onun hökmdarı bir çox yazılı mənbələrdə özünü bütün Albaniyanın hökmdarı adlandıırırdı. Tarixi mənbələrdə Xaçını, yəni Qarabağı ayrıca ölkə adlandıırırdılar.

Qeyd etməliyik ki, Xaçın knyazlığı asılı dövlət idi. Lakin onun bütün fəaliyyətində müstəqillik həmişə hiss olunurdu. Bu müstəqillik yuxarıda göstərdiyimiz kimi XIII əsrə Həsən Calalın dövründə daha çox müşahidə edilir.

Həsən Calal öz dövrünün ən görkəmli şəxsiyyətlərindən biri idi. Onun müasiri tarixçi Gəncəli Kirakos Həsən Calal haqqında yazmışdır:

«Həsən Calal müləyim, təvazökar, sakit və mehriban təbiətli, yoxsulları sevən bir adam idi. O, müqəddəslərə hörmət edir, elmi isə sevirdi».

Həsən Calalın hakimiyəti dövründə bütün Zaqafqaziya monqol hücumlarına mə'ruz qalmışdı.

Bu vaxt Həsən Calalın bir neçə möhtəşəm, alınmaz qalası vardı. Bunlar Haterk qalası (Ağdərə rayonunun Həsəniz kəndində), Xaçın qalası (Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində), Laçınqaya (indiki Bərdə—Istisu yolunun kənarında, Kəlbəcər rayonu ərazisində) və Xoxanabert (Oğlanqala və ya farsca «Şah yaşayan qala» deməkdir; Ağdərə rayonu ərazisində) və s. idi.

Monqolların Xaçın dövlətində ilk hücum etdikləri qalalardan biri Xoxanabertdir. Mənbələrin verdiyi məlumata görə Həsən Calal ölkənin görkəmli şəxsiyyətlərini bu qalaya yiğaraq, monqol hücumlarına qarşı tədbirlər hazırladığı bir zamanda, monqollar qalanı mühasirəyə aldılar. Lakin onun alınmazlığını görüb Həsənin yanına qasid göndərərək sülh tələb etdilər. Həsən Calal isə monqolların güclü hücumundan xilas olmaq üçün ağıllı hərəkat edərək, sülh təklifinə razılıq verdi və böyük hədiyyələrlə monqol xaqanının hüzuruna getdi.. Xaqan isə onu böyük hörmətlə qəbul edib, hərbi köməklik göstərmək şərti ilə Həsən Calalın ölkəsinə dəyməyəcəyinə söz verdi.

Lakin mənbələrin verdiyi mə'lumata görə bu «dostluq» uzun sürmədi. Monqolların böyük bir dəstəsi Qarabağın dağlıq hissəsinə hücuma keçərək, ən möhtəşəm qala olan Laçınqayani mühəsirə etdirilər. Gəncəli Kirakosun məlumatına görə bu vaxt Qarabağın həyatında ən dəhşətli döyüş oldu. «Qala ətrafında yer oldurulənlərin meyidi ilə dolu idi. Qan çay kimi axırdı. Sonralar burada insan sümüyündən elə bil ki, daşlı dağ əmələ gəlmışdı».

Belə ağır bir vəziyyətdə Həsən Calal özünü itirmədi. O, hansı yolla olursun monqollarla dil tapmağa çalışdı. Daş üzərindəki yazıldan aydın olur ki, 1238—40-ci illərdə Həsən Calal monqol sərkərdəsi Carmağan ilə dostlaşa bildi. Hətta öz qızı Rzukanı Carmaqanın oğlu Boranuino ərə verdi.

1243-cü ildə artıq Həsən Calal öz qoşunu ilə monqol sərkərdəsi Baçuya kömək edərək, onunla Sultan Qiyasəddin Key Xosrov əleyhinə döyüşdə iştirak etdi. Bu zaman o, monqol sərkərdəsinin daha böyük inamını qazandı.

1251-ci ildə Həsən Calal Qızıl Orda xanının oğlu Batı Sartakin yanına gəlir. Böyük hörmətlə qarşılanan Həsən Calal bu görüşdə vaxtilə əlindən çıxmış bir sıra qalalarını, o cümlədən Caraberti, Qarqar və Akana qalalarını geri qaytarır. Həm də Həsən Calal Sartak ilə birlikdə Monqolustana gedir. Bu barədə Həsən Calalın özü tərəfindən yazılmış bir məktubda deyilir:

«Mən Həsən Calal Dövlə öz ailəmələ birlikdə vətənin naminə Şərqdə atıcılar ölkəsinin padşahının yanına getdim. Mən və mənim arvadım Mina xatun, həmçinin allah tərəfindən verilmiş oğlum Atabay dünyanın axırına, şimal-şərqə doğru gedərək, Manqu xanın yanına çatdıq. Beş il orada qaldıqdan sonra vətənə qayıtdıq. Mənim oğlum və arvadım öz evlərinə getdi. Mən isə Təbrizdə qaldım».

Orta əsr tarixçilərinin verdiyi mə'lumata görə Həsən Calal Sartak ilə birlikdə Manqu xanın yanında olarkən monqol sərkərdəsi Arqundan ona şikayət etmişdi. Manqu xan isə onun təhlükəsizliyini tə'min etmək üçün Həsənə xüsusi vəkalətnamə vermişdi.

Bunu eşidən Arqun, Həsən Calal vətənə qayıdan kimi, bəhanə ilə onun bir neçə qohumunu əsir tutdu. Bu zaman Həsənin qızı Rzukan atasını azad etmək üçün bir dəstə atlı ilə gecə ikən Monqolustana Manqu xanın yanına yola düşür. Bundan xəbər tutan Arqun, Həsənin qızı Manqu xanın yanına çatmış, Həsənin haqqında ölüm hökmü çıxarıır. Salnaməçilərin yazdığını görə Arqun Həsənin boynuna qəlib, ayağına isə dəmir qandal vuraraq Qəzvinə aparır və orada onu gecə ikən bütün oynacaqlarından doğratdıraraq böyük əzabla öldürür. Bu hadisə 1261-ci ildə olmuşdur. Mənbə mə'lumatlarına görə bir müsləmən Həsənin meyidini quyuda saxlayır, sonra isə onu Həsənin oğlu Atabayə verir. Atabay isə atasının sümüklərini gətirib, indiki Ağdərə rayonunun Vənk kəndi ərazisindəki, Həsənin özü tərəfindən tikilmiş məşhur Xəznədağ mə'bədində dəfn etdirir. Tarixi yazıldarda «Alban hökməri», «Arran çarı», «Xaçın knyazı» və s. kimi adlanan Həsən Calalın ölümündən sonra Xaçın knyazlığı onun övladları arasında bölüşdürülr və beləliklə də vahid Qarabağ (Xaçın) knyazlığı parçalanır.

Həsənin dövründə Qarabağda çox böyük tikinti işləri aparılmış, dini məktəblər açılmışdır.

Orta əsrlərin ən görkəmli alımlarından biri Mxitar Qoş da Həsən Calalın yanında yaşamış və burada özünün «Məcəllə» kitabını yazmışdır. Bu kitab hazırda tarixi mənbə kimi dünyanın bir çox dillərinə tərcümə edilmişdir.

ERMƏNİLƏR QARABAĞA NƏ VAXT KÖÇÜRÜLMÜŞLƏR

XIX əsrənə başlayaraq Qarabağın dağlıq hissəsində aparılmış tarixi, arxeolojik və toponimik tədqiqatlar sübut etmişdir ki, hal-hazırda burada yaşayan ermənilər mənşə e'tibarilə üç qola ayrıılır. Onlardan birincisi fars dilli ermənilərdir. Tərtərçay vadisindəki Marağa, Mərgüşəvan, Aşağı və Yuxarı Çaylı kəndləri, İsfahancıq, Talış və bir sıra kəndlər fars dillidirlər. Onları mənşə e'tibarı ilə tatlaşdırıran tədqiqatçılar da vardır, həm də farsdilli ermənilər təkcə Qarabağı deyil, eləcə də Qərbi Azərbaycana və Şirvana da köçürülmüşlər.

Nəzərə almaq lazımdır ki, XIX əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində cəmi 2 farsdilli erməni kəndi qeydə alınmışdırsa XIX əsrin 30-cu illərində bu qəbildən olan kəndlərin sayı 20-yə çatır. Farsdilli ermənilərin Qarabağa köçürülməsi prosesi əsasən, 1828-ci ildən sonra başlanır. Rusiya—İran müharibəsinin qurtarması ilə əlaqədar Türkmençay kəndində bağlanmış müqavilənin 25-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Maraqlıdır ki, İran erməniləri bu bir ili gözləmədən, rus ordusu ilə şimala keçir və Qarabağın müxtəlif guşələrində məskunlaşırıldalar.

Lakin İran ermənilərinin Qarabağa kütləvi köçməsi 1828-ci ildən sonra başlanmışdır. Mənbələrin verdiyi mə'lumata görə 1828—1830-cu illərdə ruslar Zaqafqaziyyə 40 min nəfər İran erməni köçürmüştülər. Bu ermənilər, əsasən, Qarabağın dağlıq hissəsində və Göycə gölü ətrafında, həmçinin Şirvanda yerləşdirilmişdir. N. N. Şavrov qeyd edir ki, 1828-ci ilin təkcə üç ayı ərzində Arazdan 8249 erməni ailəsi keçirilərək Qarabağda və Şirvanda yerləşdirilmişdir.

Qarabağda yerləşdirilmiş ermənilərin yerli əhaliyə qarşı hansı alçaqlıqlar etməsi barədə burada geniş səhbət açmaq istəmirəm, təkcə onu göstərmək istəyirəm ki, onlar yerli əhalinin əlindən 200 min desyatın, yəni 2 milyon manatlıq torpaq sahəsini alaraq, V. L. Veliçko demişkən «yerli əhalinin şirəsini sormağa başladılar». Eyni zamanda V. L. Veliçko yazır ki, «Gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-söhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub, torpaqlarına sahib ola bilsinlər».

Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin bir qismini də, daha doğrusu onların ikinci qolunu Türkiyədən köçürülen ermənilər təşkil edir. Bu ermənilərin bir qismini, təxminən 10 minə yaxın ailə, rus-türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə, əsasən, Zaqafqaziyyə köçürünlər

təşkil edir. Onların əksəriyyəti Gürcüstana, bir qismi isə Qarabağa köçürüldü. Qarabağa köçürürlən ermənilər özlərini daha pis aparır, nəinki yerli müsəlman əhaliyə, eləcə də yerli alban əhalisinə və İran ermənilərinə qarşı da «sixidirma» siyaseti yürüdürdülər.

Türkiyədən Qarabağa köçürürlən ermənilər çalışırdılar ki, six məskənlər salıb bir yerdə yaşasınlar. Qarabağın bir çox yerlərində Bizans tipli kilsələrin inşa edilməsi də məhz türk ermənilərinin burada məskunlaşması ilə əlaqədardır. Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin üçüncü qolunu əsrlərlə erməniləşmə prosesinə mə'ruz qalmış yerli alban əhalisi təşkil edir.

Mə'lumdur ki, hələ IV əsrən bütün Albaniyada olduğu kimi Qarabağda da xristianlıq geniş yayılmış və dövlət dini səviyyəsinə yüksəlmışdır. Xristianlığın ən geniş vüs'ət aldığı ərazi Qarabağın dağlıq hissəsi olmuşdur. Lakin xristianlıq, ümumiyyətlə, Azərbaycanda, o cümlədən də Qarabağda heç də hamar yolla yayılmamışdır. Hər şeydən əvvəl xristianların öz daxilində üç cərəyan, o cümlədən monofizitlər (İsanın vahid təbiətini qəbul edənlər), diofizitlər (İsanın şəxsiyyətində üç əlamətin—allah ata, allah oğul və müqəddəs ruhu birləşdiyini iddia edənlər) və nestorianlar (İsanın şəxsində iki təbiəti qəbul edənlər) arasında kəskin ideoloji mübarizə gedirdi. Ölkədə ümumi dini pərakəndəliyi yaradan amillərdən biri də onun düzən hissəsində islamın tədricən yayılması idi. Nəhayət, Qarabağın şimal qərbində yerli əhalinin qədim dini olan bütperəstlik də qalmaqdır. Belə bir dini hərc-mərcilik dövründə Bərdə şəhərində 701 və 704-cü illərdə iki ümumölkə məclisi toplandı.

Maraqlı cəhət onda idi ki, Bərdə məclisləri ərefəsində ermənilər ərablərin Zaqqafqaziyanı işgalından sonra yaranmış siyasi vəziyyətdən öz məqsədləri, yəni heç olmazsa dini cəhətdən Qarabağı özlərinə tabe etmək üçün istifadə etməyə çalışırdılar. Bu dövrdə iki böyük dövlət Ərəb xilafəti ilə Bizans imperiyası Zafqaziya uğrunda gərgin mübarizə aparırdılar. Erməni diplomatiyası ərəb xilafəti ilə Bizans arasındaki ziddiyətində xilafət tərəfində dayanır və albanları bizanspərəstlikdə ittihəm edərək, xilafətin köməkliyi ilə bu ölkəni öz dini himayəsinə keçirməyə çalışırdı. Bu baxımdan 699-cu ildə erməni katalikosu İlyanın xəlifa Əbdülməlikə yazdığı bir məktubda deyilir. «Alahın dərgahı ilə bizim ölkə acıcasına Sizin tabeliyinizdədir. Biz də, albanlar da vahid allaha, İsaya inanırıq. Lakin albanların Bərdədəki katalikosu Roma imperatoru ilə danışığa girərək ona xeyir-dua verir və bütün əhalini də məcbur edir ki, onunla bir dində olsunlar. Siz bunu bilin və diqqətinizdən kənardə qoymayın, hətta çox hörmətli bir qadın da ona qoşulmuşdur. Allaha qarşı çıxməq iddiasında olan bu adamları öz yüksək hökmdarlığınıınızdan istifadə edərək layiqincə cəzalandırmağa hökm verin». Erməni katalikosunun bu deməqəq məktubuna, yəni albanlarla bizanslıların birləşcəyi təhlükəsindən qorxaraq Xəlifə Erməni katalikosuna belə bir cavab yazar: «Allah adamı, erməni xalqının katalikosu İlya! Sənin məktubun səmimimdir, mən onu oxudum və həvəslə mənə sadıq xidmətçimi, coxsayılı ordu ilə birlikdə

sənin sərəncamına göndərirəm. Onlar bizim əleyhimizə qiyam qaldırmış albanları Sizin dininizə qaytaracaqlar. Mənim xidmətçim onları Sizin gözünüz qarşısında Bərdədə cəzalandıracaq. Nersesi və onun həmfikri olan o qadını isə zəncirlə qandallayıb mənim sarayımı gətirəcəklər ki, mən onları digər qiyamçılara görə edəm».¹

Xəlifə Əbdülməlikin göndərdiyi qoşunun müşayiəti ilə erməni katalikosu Bərdəyə gəlir, Alban katalikosunu və onun həmfikirlərini e'dam etdirir və həmin ildə də yə'nı 701-ci ildə Bərdədə böyük məclis çağırıb, Alban dindarlarını, xüsusilə Qarabağlı rahiblərin hamisini bu məclisə toplayır. Məclisin gündəliyində əsas məsələlər aşağıdakılardan ibarət idi:

1. Albaniyanın yeni katalikosunun seçilməsi.
2. Alban kilsəsinin erməni Qriqorian kilsəsinə tabe edilməsi.
3. Katalikosluğun yeni mərkəzinin müəyyənləşdirilməsi.

Hər üç məsələ müvəffəqiyyətlə ermənilərin xeyrinə həll olundu, çünki məclis gedən Bərdə şəhəri Əbdülməlikin qoşunları ilə mühəsirə olunmuşdu. Bundan qorxan Albaniyanın qarabağlı yepiskopları erməni qriqorian kilsəsinə tabe edildi. Yeni seçilən katalikos Simion ermənilərə sadıq olacağına and içdi. Katalikosluğun yeni mərkəzi isə Murovdəğ ətəyində, indiki Ağdərə rayonu ərazisində inşa edilmiş Müqəddəs Yelisey mə'bədi e'lan olundu. Aradan üç il keçdikdən sonra (704-cü il) yenidən Bərdədə məclis çağrıldı və bütün qarabağlı yepiskopların dilindən iltizam alındı ki, əgər onlar Qriqorian məzhibinə sadıq olmasalar kafir e'lan olunacaqlar. Elə bu vaxtdan başlayaraq Qarabağın dağlıq hissəsində yaşayan xristian əhali arasında əvvəlcə qriqorianlaşma, sonralar isə (XI—XII əsrlərdən) erməniləşmə prosesi başlandı. Hal-hazırda Qarabağın yuxarı hissəsində yaşayan ermənilərin üçüncü qolunu, məhz həmin bu XI—XII əsrlərdən erməniləşmə prosesinə mə'ruz qalmış albanlar təşkil edir.

Qarabağın yuxarı hissəsində erməni dilli yazıların yayılması da məhz yuxarıda təsvir etdiyimiz hadisə olmuşdur. Lakin buna baxmayaraq İ. P. Petruşevski, İ. O. Orbeli, N. Y. Marr, T. Ter-Qriqoryan, M. Barxudaryan və bir çox digər Qarabağda tədqiqat aparmış alimlər haqqı olaraq Qarabağın dağlıq hissəsini Albaniyanın—Azərbaycanın ayrılmaz hissəsi hesab etmişlər. Müasir erməni tədqiqatçılarından fərqli olaraq V əsrden XIX əsrə kimi bütün erməni tarixçiləri obyektiv olaraq Qarabağın Alban ərazisi olduğunu, buradakı mədəniyyətin albanlara məxsus olduğunu dənə-dənə qeyd etmişlər.

¹ Hər iki məktub Alban tarixçisi Moisey Kalankatlinin «Alban tarixi» əsərindən götürülmüşdür. Bax: əsərin Yerevan nəşri, 1984, səh. 149.

Son söz əvəzi

Heç şübhəsiz oxocuları Qarabağın sonrakı taleyi daha çox maraqlandırır. Bunu nəzərə alaraq göstərmək istəyirəm ki, Qarabağ həmişə olduğu kimi sonrakı dövrlərdə də Azərbaycan feodal dövlətlərinin tərkibində olmuşdur.

Yuxarıda göstərmişdik ki, Qarabağın dağlıq hissəsində X—XI əsrən Xaçın feodal hökmədarlığı yaranmış və XIII əsrə özünün çəçəklənmə dövrünə qədəm qoymuşdur. Ancaq Qarabağın düzən hissəsi ilə dağlıq hissəsini bir-birindən ayıran və beləliklə də hər iki eyni xalqın biri-birindən özgələşməsinə səbəb olan bir neçə amillər vardır. Onlardan biri bu idi ki, əgər bütün Azərbaycan kimi Qarabağın düzən hissəsi islamlamışmaya məruz qalırdısa, dağlıq hissənin əhalisinin böyük qismi qriqorianlaşmağa məruz qalırdı. Bununla əlaqədar olaraq əgər Qarabağın düzən hissəsində ərəb qrafikali epiqrafik abidələr yayılırdısa, dağlıq hissədə erməni-qriqorian dilli epiqrafik abidələr özünə yer tuturdu. Bu proses əsasən X—XI əsrlərdən təşəkkül tapmağa başlamışdır. Bütün bunlar Qarabağın düzən hissəsində islam, dağlıq hissəsində isə xristian adət-ənənələrinin, bu dinlərin məfkürəsinin formallaşmasına səbəb oldu. Lakin dini ayrılıq heç də iqtisadi və siyasi ayrılıq deyildir. Heç bir vaxt siyasi və iqtisadi cəhətdən Qarabağın düzən və dağlıq hissəsi bir-birindən ayrı düşməmişdir.

Misal üçün, Qarabağın hər iki hissəsi Azərbaycan feodal dövlətlərinin, o cümlədən Albaniyanın, Girdiman, Şəddadi, Atabaylər, Hülakülər, Qaraqoyunu dövlətlərinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur.

XIX əsrin lap əvvəllərində isə bütün Azərbaycanla birlikdə Qarabağ da rus çarizmi tərəfindən işgal olunmuşdur.

Onu da deyim ki, rus çarizmi «parçala hökməranlıq et» siyasetini yeridərək hələ VIII əsrən Qarabağ xanlığını parçalamamaq, burada kiçik erməni-xristian dövləti yaratmaq istəyirdi. 19 may 1783-cü ildə knyaz Q. A. Potyomkin II Yekaterinaya yazmışdır ki, «Fürsət düşən kimi Qarabağda hakimiyyəti ermənilərə verəcək və bunlar vasitəsilə Asiyada xristian dövləti yaradacağımız barədə erməni məliklərinə göstəriş vermişəm» (bax: XVIII əsrin I yarısında erməni-rus münasibətləri, II cild, II hissə, Yerevan, 1967, səh. 204—205).

Lakin ruslar buna nail ola bilmədilər, daha doğrusu bütünlükdə bu ərazilər, «ruslarınkı» olduğundan, ayrıca dövlət yaratmayı lazımlı bilmədilər.

1917-ci ildə çar Rusiyası devrildikdən sonra erməni milli şovinistlərinin Dağlıq Qarabağı Ermənistanda birləşdirmək uğrunda yeni kompaniyası başlandı. Bu dövrdə yüzlərlə erməni ziyalıları Yerevandan Qarabağa gələrək yerli əhali arasında azərbaycanlılar əleyhinə təbliğat aparır, hər vəchlə bu ərazinin Ermənistana qatılması uğrunda siyasi münaqişələri qızışdırırlar.

1918-ci ilin 22 iyununda erməni ekstremitlərinin təhribi ilə Şuşada Qarabağ ermənilərinin I qurultayı çağırıldı. Burada Qarabağ müstəqil qurum e'lən edildi və onun milli şurası seçildi. Lakin bu da Yerevan ermənilərini tə'min etmədi.

Onlar çalışırdılar ki, Qarabağ Ermənistana qatılsın. 1920-ci ilin may ayının əvvəlində Dağlıq Qarabağ ermənilərinin IX qurultayı çağırıldı. Xalqın rə'yi soruşulmadan bir qrup erməni Qarabağın dağlıq hissəsinin Ermənistana qatılması haqqında qətnamə çıxardı. Lakin bu Qarabağdakı erməni əhalisinin heç də əksəriyyətinin iradəsini əhatə etmirdi. Ona görə də 1921-ci ilin ortalarında Yerevandan gəlmə ermənilər hər vəchələ Qarabağ ermənilərini qorxuzmasına baxmayaraq Qarabağ əhalisinin Ermənistana və ya Azərbaycana qatılması haqqında fikri öyrənilirdi. Məhz bu fikir əsasında Qarabağın dağlıq hissəsinin əhalisi öz dədə-baba elinə—Azərbaycana pənah götirdi və birdəfəlik öz taleyini Azərbaycan xalqı ilə bağladı. Bu istək 5 iyul 1921-ci ildə «Qafqaz bürosu»nun qərarı ilə rəsmiləşdirildi.

Sovet imperiyası dağıldıqdan sonra isə tarixi həqiqətin özləri tərəfində olmadığını görən ermənilər dünyada ən mənfur bir yola, silah yoluna əl atdırılar. Budur, artıq illərdir ki, erməni millətçilərinin günahı üzündən Qarabağda qan axıdır. Lakin xalqımız bir həqiqəti bilir, yəni əvvəlki bütün əsrlərdə olduğu kimi indi də erməni faşistləri məğlub olacaq, bəşəriyyətin ən gözəl güşələrindən biri olan Qarabağ yaxın vaxtda xalqımızın şadlıq-sevinc məskəni olacaqdır.

Lakin xalqımıza «Qur'ani-Kərimdən» götürülmüş bir kəlamı bir daha xatırlatmaq istəyirəm: «Şeytan Sizə düşməndir, onu düşmən də bilin».

MÜNDƏRİCAT

MÜƏLLİFDƏN	3
QARABAĞIN İLKİN ADLARI	4
DÜNYADA ƏN QƏDİM MƏDƏNİYYƏT İZLƏRİ	6
XOCALI — QƏDİM DÜNYANIN MƏDƏNİ MƏRKƏZİ	7
ÜZƏRLİKTƏPƏ — QAFQAZDA İLK ŞƏHƏR TİPLİ YAŞAYIŞ MƏSKƏNİ..	12
QİYABİ QƏBİRİSTANLIQ	15
MÜQƏDDƏS DƏRƏDƏ MƏBƏD ŞƏHƏRİ	17
BİR MÜNAQİŞƏNİN TARİXÇƏSİ	19
«ARRANIN ANASI»	21
«ADSIZ ŞƏHƏR».....	25
«DAŞA DÖNMÜŞ İNSANLAR».....	28
QAYA ÜSTƏ QALA	30
BEŞİKLİDAĞ ƏFSANƏSİ VƏ HƏQİQƏT	34
QANLIQALA	36
NİCAT KÖRPÜLƏRİ	38
AYRICA DÖVLƏT	40
ERMƏNİLƏR QARABAĞA NƏ VAXT KÖCÜRÜLMÜŞLƏR	43
SON SÖZ ƏVƏZİ	46

Rəşid Bahadır oğlu Goyüşov
Qarabağın keçmişinə səyahət
Bakı – Azərnəşr – 1993

Bədii redaktoru: *T. Məlikov*
Texniki redaktoru: *S. Şahbazova*
Korrektorları: *Z. Məmmədova, V. Musayeva.*

ИБ №5767

Yığılmağa verilmiş 8.01.93. Çapa imzalanmış
30.06.93. Formatı 70x108 1/32. Mətbəə kağızı 2.

Yüksək çap üsulu. Ədəbi qarnitur. Şərti çap
vərəqi 3,67. Şərti rəngli surəti 3,94. Uçot nəşr
vərəqi 3,5. Tirajı 14.000. Sifariş 3.

Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi.
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – 370005.

Hüsü Hacıyev küç. № 4.
3 №-li Bakı kitab mətbəəsi.
Bakı, Əli Tağızadə küçəsi, № 4.

Государственный комитет Азербайджанской Республики по печати.

Азербайджанское государственное издательство
«Азернешр». Баку – 370005, ул. Гуси Гаджиева, 4.

Бакинская книжная типография № 3.
Баку, ул. А. Таги-заде, 4.